

QARABAĞ AZƏRBAYCANDIR!



RƏSMİ DÖVLƏT QƏZETİ



AZƏRBAYCAN

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

№ 215 (8808) CÜMƏ AXŞAMI, 7 oktyabr 2021-ci il

Qəzetin əsası 1918-ci ildə qoyulmuşdur

www.azerbaijan-news.az



Ilham



İndi şərti dikte edən İLHAM ƏLİYEVDIR!

Ulu Öndər Heydər Əliyevin SSRİ rəhbərliyindən uzaqlaşması ilə "Dağlıq Qarabağ problemi"nin yenidən ortaya atılmasının arası cəmi bir həftə çəkdi. Əvvəla, ermənilər yaxşı bildirdilər ki, Heydər Əliyevin Siyasi Büronun üzvü və SSRİ-nin rəhbərlərindən biri olduğu müddətdə heç zaman bu məsələni müzakirəyə çıxara və müsbət həll edə bilməzlər.

Digər tərəfdən isə, Azərbaycanın taleyüklü məqamlarında ermənilər ölkəmizdən torpaq qoparmağa vərdis etmişdilər.

Bu, 1918-ci ildə, Azərbaycan ilk dəfə dövlət müstəqilliyi qazanan zaman da belə olmuşdu.

Ulu Önderimizin böyük siyasətdən müvəqqəti ayrılması ermənilərin əlinə yeni fürsət verdi.

Onlar həm də irəlincədən satqın Qorbaçovun və arvadının simasında məsələnin öz xeyirlərinə həll olunacağına razılıq da almışdılar.

Və bu razılıqı mətbuat vasitəsilə ictimaiyyətə Qorbaçovun yaxın ətrafı sayılan akademik Aqanbeyan və müşavir Şahnazarov bəyan etmişdi.

Bundan sonra SSRİ rəhbərliyinin dəstəyi ilə müxtəlif "erməni oyunlarına" start verildi.

Əvvəlcə keçmiş DQMV-də yaşayan ermənilər "iqtisadi cəhətdən geri qaldıqları, pis yaşadıqları" barədə donqulanmağa başladılar.

Sonra Ermənistandan gələn "saqqallılar" onlara qoşuldular.

Beləliklə, əvvəlcə tətilərə, etiraz mitinqlərinə başlandı, daha sonra isə "krunk" təşkilatı vasitəsilə Ermənistanla birləşmək barədə tələblər irəli sürüldü.

Keçmiş DQMV-nin partiya-sovet orqanları rəhbərlərinin mitinqlərdə iştirakı, sonralar təşkilatçılığı və separatçı çıxışları deyilənlərin doğruluğunu, yəni bu isə Moskvanın "xeyir-dua" ("dobro") verdiyini təsdiqlədi.

Xocalı soyqırımında 366-cı sovet alayının iştirakı isə ermənilərə bütün formada dəstəyinin təsdiqi kimi qeyd olundu!

Ardı 4-cü səh.



44 günün təntənəsi

"...İkinci Qarabağ müharibəsi bizim şanlı tariximizdir. Bu Qələbə tarixdə əbədi qalacaq. Azərbaycan Silahlı Qüvvələri 44 gün ərzində düşmən ordusunu məhv edərək öz ərazi bütövlüyünü bərpa etdi..." Prezident İlham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan cəmi 44 gün ərzində düşmən üzərində qətiyyətli Qələbə qazandı.

Mərd oğurlarımız misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər

Ötən ilin 27 sentyabrında başlayan Vətən müharibəsi cəmi 44 gün ərzində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi şanlı Azərbaycan Ordusunun Qələbəsi ilə başa çatdı. Azərbaycan Silahlı Qüvvələrinin Qarabağ uğrunda çıxdığı müqəddəs yürüşün hər bir günü zəfər gününə çevrildi. Hər gün qəhrəman döyüşçülərimiz irəli getdi və 44 gün ərzində bir dəfə də olmadı ki,

igid hərbcilərimiz düşmən tapdağından azad etdikləri ərazilərdən bir qarış belə geri çəkilsinlər. Çünki Ali Baş Komandanın "İrəliləmə" əmri ilə mənfur düşmən üzərinə yeri-yer çür döyüşçülərimiz "bu yolda öldü var, döndü yox", deyərək, çıxmışdılar haqq savaşına. Azərbaycanın mərd oğulları 44 gün ərzində bəşər tarixində misli görünməmiş qəhrəmanlıq, vətənpərvərlik nümayiş etdirdilər, dünya herb sahəsində yeni döyüş təcrübəsi yaratdılar.

Bu il yanvarın 15-ində qəhrəman oğurlarımızın açdığı Zəfər yolu ilə Şuşaya səfər edən Müzəffər Ali Baş Komandan bu müharibəni XXI əsrin müharibəsi adlandırdı. İlham Əliyev həmin gün döyüşçülərlə görüşü zamanı səsləndirdi ki, biz bir gün belə geri addım atmadıq. Bu, müharibələrdə çox nadir hallarda müşahidə edilən bir mənzərədir: "Müharibələrdə hücumlar olur, geriyyə çəkilmə olur, manevrlər olur, biz isə hər gün qabağa gedirdik. Hər həftə onlarca yaşayış məntəqəsinin işğalçılarından azad edirdik".

Ardı 6-cı səh.

◆ Jurnalist araşdırması

Kəskin istilər getdikcə artacaq

Qlobal istiləşmənin fəsadları
Azərbaycanda da geniş
miqyasda hiss olunur

Bax: səh. 8



Avropa İttifaqı Azərbaycanı önəmli tərəfdaş kimi qəbul edir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin yeni təyin olunmuş rəhbəri Petr Mixalkonun etimadnaməsini qəbul edib.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan səfir Petr MIXALKO dedi:

- Zati-əlləri, hörmətli cənab Prezident İlham Əliyev. Bu gün Avropa İttifaqı Şurasının prezidenti cənab Şarl Mişel və Avropa Komissiyasının prezidenti xanım Ursula Fon der Layen tərəfindən imzalanmış və mənim Avropa İttifaqının Azərbaycan Respublikasında fəvqəladə və səlahiyyətli səfiri təyin olunmağımla bağlı etimadnaməni Sizə təqdim etməkdən şərəf hissi duyuram.

Son səfərlərdə, o cümlədən prezident Mişelin səfərində vurğulandığı kimi, Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır. Biz iqtisadiyyat, innovasiyalar, ticarət, enerji, investisiyalar, infrastruktur və əməkdaşlıq kimi mühüm sahələrdə güclü tərəfdaşlıq şəraitində birlikdə işləməyə hazırıq. Avropa İttifaqı ilə Azərbaycan arasında yeni hərtərəfli sazişin imzalanması bizim əsas prioritetimizdir. Biz əminik ki, bu, nəinki bizim ikitərəfli əməkdaşlığımızın genişləndirilməsinə kömək edəcək, eyni zamanda, Azərbaycan iqtisadiyyatının daha da güclənməsinə xidmət edərək onun çiçəklənməsi və şaxələnməsini artıracaq.



Avropa İttifaqı "Şərq tərəfdaşlığı" Programı çərçivəsində sabit, təhlükəsiz və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır. Biz nəzərdə tutulan Şərq Tərəfdaşlığı Sammitinə hazırlıq prosesində Azərbaycanın fəal iştirakını və töhfəsini səbirsizliklə gözləyirik. Biz, həmçinin ATƏT-in Minsk qrupuna əlavə olaraq etimadın artırılması və sülhün qurulmasına prosesində üzərini zəiflətməyə də hazırıq. Tərəflərin marağı olarsa, biz

layihə imkanlarından istifadə edərək sərhədlərin delimitasiyası və demarkasiyası kimi sahələrdə təcrübəmizi bölüşməyi təklif edirik.

Avropa İttifaqı COVID-19 pandemiyasının təsiri kontekstində sosial və iqtisadi artım üçün və iqtisadi dirçəliş, dayanıqlılıq naminə birlikdə işləmək məqsədilə Azərbaycana dəstək verməyə davam edəcəkdir. Zati-əlləri, Avropa İttifaqının Azərbaycan Respublikasına səfiri kimi təyin olunmaq mənim üçün şərəfdir.

Ardı 2-ci səh.

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıqı ilə parlament nümayəndə heyəti Slovakiya Respublikasında rəsmi səfərdə olacaq

Milli Məclisin Sədri Sahibə Qafarovanın başçılıqı ilə parlament nümayəndə heyəti oktyabrın 7-dən Slovakiya Respublikasının paytaxtı Bratislava şəhərində rəsmi səfərdə olacaq.

Milli Məclisin Mətbuat və İctimaiyyətə Əlaqələr Şöbəsinin bildirdiyinə görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin komitə sədrləri - Sadiq Qurbanov, Musa Quliyev, Zahid Oruc, Slovakiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun başçısı Anar Məmmədov, deputatlardan Sədaqət Vəliyeva, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildir.

Səfər çərçivəsində Milli Məclis Sədri Slovakiya Respublikasının Baş naziri, Milli Şurasının sədri, ölkənin xarici işlər naziri ilə görüşləri nəzərdə tutulub.

Görüşlərdə ikitərəfli və çoxtərəfli əməkdaşlığımızın dərinləşməsi, parlamentlərarası əlaqələrimizin bu günü və gələcək inkişaf is-



tiqəmətləri, qanun yaradıcılığında təcrübə və informasiya mübadiləsi və digər məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

Səfər müddətində nümayəndə heyətinin üzvləri Slovakiya qanunvericilik orqanının fəaliyyəti ilə maraqlanacaq, Azərbaycanla parlamentlərarası dostluq qrupunun üzvləri ilə görüşdə münasibətlərimizin dərinləşməsi barədə fikirlərini bölüşəcəklər. Səfər oktyabrın 9-da başa çatacaq.

Ermənistan ordusunda həbs dalğası genişlənir

Son günlər Ermənistan ordusuna bağlı şəxslərin həbsi ölkədə yeni daxili qarşıdurmaya gətirib çıxarıb.

Ermənistanın "Qraprak" nəşri yazır ki, baş verənlər hakimiyyət və müxalifət arasında, eləcə də, iqtidarın öz daxilində çekişmələrə səbəb olub.

Qəzet xatırladır ki, Ermənistan silah tədarükü ilə bağlı açılış cinayət işi çərçivəsində artıq 4 nəfər - keçmiş müdafiə naziri David Tonoyan, silah tədarükçüsü David Qalstyan, keçmiş aviasiya rəisi Avetik Muradyan və Baş Qərargah rəisinin müavini Stepan Qalstyan həbs olunub.

Ardı 7-ci səh.



“Müstəqillik günü haqqında” qanun layihəsi hazırlanıb

Oktyabrın 6-da Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə, Milli Məclis Sədrinin birinci müavini, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli iclasın müzakirəsinə ilk olaraq “Müstəqillik günü haqqında” qanun layihəsinin (birinci oxunuş) təqdim edib. Əli Hüseynli bu il oktyabrın 18-də “Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında” Konstitusiyaya Aktinin oxunuşu haqqında 30 ilin tamamilə ocağını qeyd edib. O, Azərbaycan xalqının 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli şərhlə, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qarşıladığını bildirib. Komitə sədri cənab Prezidentin imzası ilə daxil olan qanun layihəsinin torpaqlarımızın işğaldan azad edildiyi və ərazi bütövlüyünün tam təmin olunduğu bir dövrdə yaşadığı mühüm siyasi və tarixi əhəmiyyətindən danışdı. Vurğulanıb ki, milli tariximizdə müstəsna əhəmiyyət kəsb edən müstəqilliyin əldə edilməsi və bərpası kimi tarixi günlər qanun layihəsində daha dəqiq ifadə olunub. Qeyd edilib ki, sənədə mayın 28-nin Müstəqillik Günü, oktyabrın 18-nin Müstəqilliyin Bərpası Günü elan edilməsi nəzərdə tutulub.

Çıxış edən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənzadə qanun layihəsinin zəruriliyindən bəhs edib, onun müstəqillik tarixi baxımından əhəmiyyətinə toxunub.

İclasda iştirak edən İnsan hüquqları komitəsinin sədri Zahid Oruc “Müstəqillik günü haqqında” qanun layihəsi ilə bağlı fikirlərini açıqlayıb, Vətən müharibəsində Azərbaycanın zəfəri və dövlətçilik tarixi kontekstində sənədin əhəmiyyətindən, daşdığı mənə yükdən bəhs edib.

Sənədə bağlı komitə üzvləri Tahir Kərimli, Erkin Qədirli, Azay Quliyev, Kamal Cəfərov, Nizami Səfərov, Bəhrüz Məhərrəmov, Elşən Musayev, Vüqar İskəndərov öz fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Deputatlar qanun layihəsinə baxılmaq üçün birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə ediblər.

Sonra komitədə gündəlikdə dayanan digər üç qanun layihəsinə baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli növbəti iki qanun layihəsinin birinci oxunuşda olduğunu və texniki xarakter daşdığını bildirib. Belə ki, “Məhkəmələr və hakimlər haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi xüsusən qaydada hakim təyinat olunan şəxslərin hüquqlarına xitəsə üzrə əvvəlki iş stajlarının hakimiyyət stajına hesablanması ilə bağlı, İnzibati Xətalər Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi isə qanunşüur sahibkarlıq fəaliyyəti ilə məşğul olma istiqamətində yoxlama və nəzarət tədbirlərinin həyata keçirilməsinin gücləndirilməsi məqsədilə hazırlanıb.

Məlumat verilib ki, ikinci oxunuşda olan Mülki Məcəllədə, “Müflisləşmə və iflas haqqında”, “İcra haqqında”, “Banklar haqqında”, “Teatr və teatr fəaliyyəti haqqında”, “Siğorta fəaliyyəti haqqında”, “İxrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında” və “Meşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə icbari tibbi sığortanın tətbiqi ilə bağlıdır. Qanun layihələrinin müzakirələrində Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Qüdrət Həsənzadə, komitə üzvləri Əminə Ağazadə, Nurlan Həsənov, Kamal Cəfərov, Nizami Səfərov, Tahir Kərimli, Azay Quliyev, çıxış edərək fikirlərini bildiriblər, rəy və təkliflərini səsləndiriblər. Hər üç qanun layihəsi Milli Məclisin plenar iclasının müzakirəsinə tövsiyə edilib.

İclasda deputatlardan Cəbi Quliyev, Mədr Musayev, Sabir Hacıyev və digər rəsmi şəxslər iştirak ediblər.

Milli Məclisdə ölkəmizdə televiziya məkanında vəziyyətlə bağlı müzakirələr aparılıb

Oktyabrın 6-da Milli Məclisin Mədəniyyət komitəsinin onlayn iclası keçirilib.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyinə görə, komitə sədri Qənirə Paşayeva iclası açaraq gündəlik barədə məlumat verib. Qeyd olunub ki, iclasda İctimai Televiziya və Radio Yayım Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsinə baxılacaq.

Vurğulanıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq İctimai Televiziya və Radio Yayım Şirkəti Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri tərəfindən irəli sürülmüş namizədlər 6 illik səlahiyyət müddəti 2021-ci il mayın 29-da başa çatıb.

Bildirilib ki, İctimai Televiziya və Radio Yayım Şirkəti Yayım Şurasının üzvlüyünə

Sahibkarlar Şurası tərəfindən Zeynalov Vüqar Eldar oğlu (Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının vitse-prezidenti), Abdullayeva İlhamə Xanlar qızı (Azərbaycan Respublikası Sahibkarlar (İşgötürənlər) Təşkilatları Milli Konfederasiyasının İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri), gənclər təşkilatları tərəfindən Əliyev Azər Ruslan oğlu (Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri), Axundova Ulviyyə Süleyman qızı (“Vətəndaş Cəmiyyətinin Dəbat” İctimai Birliyinin sədri), qadın cəmiyyətləri tərəfindən Yusifova Sevil Şərif qızı (Azərbaycan Jurnalist Qadınlar Assosiasiyasının prezidenti), Mansurova Zərangiz Dəmirçi qızı (Dünya Azərbaycanlıları Mədəniyyət Mərkəzinin Qadınlar Şurasının sədr müavini) yeni namizədlər olaraq irəli sürülüb.

İclasda Qənirə Paşayeva vurğulayıb ki, “İctimai televiziya və radio yayımı haqqında” Qanuna uyğun olaraq həmin qurumların irəli sürdüyü namizədlər arasında hər təşkilatdan bir nəfər olmaqla, qarşılıqlı müddətə yeni şəxslər təsdiqlənə bilər.

Sonra Mədəniyyət komitəsi sədrinin müavini Fəzilə Mustafa, deputat Nizami Cəfərov müzakirə olunan məsələ ilə bağlı rəy və təkliflərini səsləndiriblər, ölkəmizdə televiziya məkanında duruma bağlı öz fikirlərini bölüşüb.

Müzakirələrin yekununda İctimai Televiziya və Radio Yayım Şirkəti Yayım Şurasının üzvlüyünə namizədləri irəli sürülmüş şəxslərin seçilməsi məsələsi parlamentin plenar iclasına tövsiyə olunub.

Onlayn iclasda Milli Məclisin deputatları Novruz Aslanov, Cavanşir Feziyev, Əziz Ələkbərov, Ulviyyə Ağayeva, Məxəlli Zəbənli və Ulviyyə Həməzəyeva iştirak ediblər.

Ailə, qadın və uşaq məsələləri komitəsində görüş

Oktyabrın 6-da Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova Avropa Şurası Daxili Nəzarət Direktoratının Qiymətləndirmə şöbəsinin müdaxirəsi Serani Siegel və Maria Qoldman ilə görüşüb.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin bildirdiyinə görə, komitə sədri qonaqları salamlayaraq, onların uzun müddətli qadın hüquqları ilə məşğul olduqlarını, bu sahədə böyük nailiyyətlər əldə etdiklərini söyləyib və ölkəmizdə bu istiqamətdə görülən işlər barədə məlumat verib.

Diqqətə çatdırılıb ki, Azərbaycanda qadın hüquqları çox yüksək səviyyədə müdafiə olunur. MDB ölkələri arasında ilk dəfə olaraq Azərbaycan 1998-ci ildə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yaradılıb. Yüz ildən çoxdur ki, qadınlarımız seçmək və seçilmək hüququnu bir çox ölkələrdən əvvəl əldə ediblər. Bizim adət və ənənələrimizdə, ailə mühitində qadınlara hər zaman hörmətə yanaşılıb. Qeyd edilib ki, bu gün biz qloballaşan dünyada baş verən zorakılıq hadisələrinin insanların həyatına necə təsir etdiyini şahid oluruq. Bununla bağlı ölkəmizdə də müəyyən çətinliklər olur, lakin statistika nəzər saldıqda, görürük ki, bir çox ölkələrlə müqayisədə Azərbaycanda bu hallar qat-qat aşağı səviyyədədir.

Komitə sədri bildirib ki, ötən il 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan artıq öz torpaqlarını azad edib və ərazi bütövlüyünə təmin olunub. Lakin ölkəmiz uzun müddət münaqişə şəraitində yaşayıb, torpaqlarımızın 20 faizi işğal altında idi. 1 milyon dan çox qaçqın və köçkünlümüz olub. Bütün bunlara baxmayaraq, ötən müddət ərzində Azərbaycan iqtisadi baxımdan öz potensialını daha da gücləndirib. Ölkəmizdə qadınlara iş imkanları yaradılıb, onların maliyyə cəhətdən müstəqilliyi artırılıb. Qeyd olunub ki, bu gün Azərbaycan qadını ictimai-siyasi hə-

yatda öz layiqli yerini tutub, dövlət qurumlarında ən yüksək səviyyədə təmsil olunur. Qadınların cəmiyyətdə rolunu daha da artırmaq məqsədilə onlara sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində də lazımi şərait yaradılır. Diqqətə çatdırılıb ki, qadın hüquqlarının təmin edilməsi ilə bağlı ölkəmizdə dövlət səviyyəsində bir çox proqramlar hazırlanıb, layihələr həyata keçirilib, biz bir çox konvensiyalara qoşulmuşuq. Bu sahədə müstəmədə olaraq hesablatır hazırlanıb və müvafiq beynəlxalq qurumlara təqdim edilir.

Hicran Hüseynova uzun müddət Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri olduğunu deyərək, bu qurum tərəfindən görülən işlərdən bəhs edib. Hazırda parlamentin bu sahəni əhatə edən komitəsinin sədri olaraq, bu istiqamətdə qanunların hazırlanması və təkmilləşdirilməsi ilə əlaqədar atılan addımlardan danışdı. O, rəhbərlik etdiyi komitənin qanun yarıdıcılığı prosesində ölkənin aidiyyəti qurumları ilə səmərəli əməkdaşlıq etdiyini deyib. Qadın hüquqlarının təmin edilməsi ilə bağlı Azərbaycanda mükəmməl qanunvericilik bazasının olduğunu söyləyib.

Görüşdə iştirak edən deputat Nigar Arpaçdarı ölkəmizdə gender bərabərliyinin təmin edilməsi, qadın hüquqlarının qorunması, bu sahədə dövlət siyasətinin uğurla həyata keçirilməsi barədə öz fikirlərini açıqlayıb. Avropa Şurası Daxili Nəzarət Direktoratının Qiymətləndirmə şöbəsinin müdaxirəsi Serani Siegel verilən məlumatlara görə öz təşəkkürünü ifadə edib. O, gender bərabərliyinin təmin edilməsinin və qadınların səlahiyyətlərini genişləndirilməsinin vacib olduğunu qeyd edib. Qonaq qadınlar üçün uyğun mühitin yaradılmasını, onların məşğulluğunun artırılmasını, qadınların sosial həyatda rolunun möhkəmləndirilməsinin önəmindən danışdı.

Görüşdə Milli Məclisin komitə sədri Hicran Hüseynova Avropa Şurası müxtəssislərinin suallarını cavablandıraraq, onları maraqlandıran məsələlərə aydınlıq gətirib.

Salyan rayonunda Vətən müharibəsi şəhidlərinin xatirəsi anılıb



Milli Məclis Sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev oktyabrın 6-da şəhidlərimizin anım tədbirlərində iştirak etmək üçün Salyan rayonunda olub.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin AZƏRTAC-a bildirdiyinə görə, Salyan Rayon İcra Hakimiyyətinin başçısı Sevincik Hətəmov və Milli Məclisin Salyan rayonundan olan deputatı Jalə Əhmədova Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət ediblər.

Rayonun bir sıra rəsmi şəxsləri və aqşaqqalları ilə birgə Vətən müharibəsi şəhidlərinin ailələri və qazilər ilə görüşən Milli Məclis Sədrinin müavini Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi rəşadətli Azərbaycan Ordusunun sücaəti sayəsində əzəli və əbədi torpaqlarımızın düşmən işğalından azad edilərək, ərazi bütövlüyümüzün təmin olduğunu bildirdi. O, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 30 il davam edən işğalına cəmi 44 gün müddətində son qoyulduğunu, qazanılmış tarixi Qələbəyə görə qəhrəman Vətən övladlarına borclu olduğumuzu deyib.

Adil Əliyev çıxışında Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə və qazilərə göstərdiyi diqqət və qayğının ən yüksək səviyyədə olduğunu vurğulayıb.

O, dövlət başçısının bu yaxınlarda Suqovuşan qəsəbəsinə və Cəbrayıl rayonuna səfərləri zamanı işğaldan azad edilmiş ərazilərimizdə aparılan abadlıq və quruculuq işləri ilə yaxından maraqlandığını deyərək, Qarabağımıza yeni nəfəs gəldiyini qeyd edib.

Sonra çıxış edən Jalə Əhmədova 2020-ci ilin tariximizdə qələbə ilə olaraq yazıldığını, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qüdrətli Ordumuzun ərazi bütövlüyümüzü tam bərpa etdiyini bildirdi. O, xalqımızın qəhrəman övladlarının bu müqəddəs əmal uğrunda cəsarətlə döyüşdüyünü, bu yolda öz canlarını düşünmədən qurban verdiyini deyib.

Digər çıxış edənlər şəhidlərimizin döyüş yolundan danışdı, onların qanı, canı bahasına qazanılan Qələbənin ölkəmiz üçün ən əlamətədar tarixi hadisələrdən biri olduğunu vurğulayıblar.

Anım mərasimində şəhidlərimizin ruhuna dualar oxunub. Bildirilib ki, xalqımız dövlət başçısının ətrafında hər zaman yumruq kimi birləşib. Tədbirin sonunda “Qarabağ Azərbaycandır!” şüarı səsləndirilib.

Ölkəmizin beynəlxalq hüquqi sahədə əlaqələri genişlənir

Xəbər verdikimiz kimi, Azərbaycanın ədliyyə naziri Fikrət Məmmədov Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa ədliyyə nazirlərinin konfransında iştirak edib, ölkəmizdə məhkəmə-hüquq sistemində tətbiq olunan innovasiyalar barədə çıxış edib, bu sahədə müsbət təcrübəni bölüşüb.

AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində həmçinin konfransda iştirak edən Macarıstan və Türkiyə ədliyyə nazirləri, Estoniyanın nümayəndə heyətinin rəhbəri ilə ikitərəfli görüşlər keçirilib. Macarıstan ədliyyə naziri Yudit Varqa ilə keçirilmiş görüşdə ölkələrimiz arasında dostluq və səmərəli əməkdaşlıq münasibətlərinin inkişafından məmnunluq ifadə olunub, hüquqi əlaqələrimizin genişləndirilməsində imzalanmış Anlaşma Memorandumunun əhəmiyyəti vurğulanıb. Ədliyyə və məhkəmə sahəsində əməkdaşlığın perspektivlərinə dair faydalı fikir mübadiləsinin aparıldığı görüşdə macarıstanlı nazir ölkəmizin nailiyyətlərini maraqla göstərib, bu sahədə müsbət təcrübəmizlə tanış olmaq barədə niyyətini bildirib.

Postkonflikt dövründə görülən işlərlə bağlı məlumat verən Azərbaycanın ədliyyə naziri Vətən müharibəsində Macarıstanın ədalətli münasibətini xüsusən qeyd edərək ölkəmizin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyünə və suverenliyinə, eləcə də azad olunmuş ərazilərimizdə bərpa və mina təmizləmə işlərinə göstərdiyi dəstəyi təqdir edib.

Səfər zamanı Türkiyənin ədliyyə naziri Abdulhamit Gül ilə görüş olub.

Dost və qardaş ölkələrimiz arasında əlaqələrin müttəfiqlik münasibətlərinə uyğun inkişafının vurğulanığı görüşdə bu əlaqələrin möhkəmləndirilməsində Prezident İlham Əliyevin və Prezident Rəcəb Tayyib Erdoğanın xüsusi rolu qeyd edilib.

Azərbaycanın ədliyyə naziri Vətən müharibəsində Türkiyə Prezidenti başda olmaqla türk xalqının, qardaş ölkənin bütün yüksək rəsmi şəxslərinin, o cümlədən həmçinin Abdulhamit Gülün məni dəstəyini vurğulayıb. Türkiyə Prezidentinin Şuşaya səfəri zamanı Azərbaycan ilə Türkiyə arasında imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Beyannaməsinin müstəsna siyasi və tarixi əhəmiyyəti məhkəmə müttəfiqlik sahələrində əməkdaşlıq üçün yeni imkanlar açdığını qeyd edib. Xatırladıb ki, Şuşa Beyannaməsi rəhbər tutularaq iki ölkənin Ədliyyə akademiyaları arasında imzalanmış Anlaşma Memorandumu ilk sənədlərdən olmaqla əlaqələrimizin darınlanmasına xidmət edib.

Vətən müharibəsində böyük Qələbə münasibətilə bir daha təbrikinə ifadə edən A.Gül türk dövlətlərinin ədliyyə və məhkəmə sahəsində nailiyyətlərini dünyada yayılması və təbliğinin əhəmiyyətinə toxunaraq bu məqsəddə Türkdillil Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində ədliyyə nazirlərinin əməkdaşlığı ilə bağlı niyyətini bildirib.

Macarıstan səfər çərçivəsində həmçinin Azərbaycan və Estoniya Ədliyyə nazirləkləri arasında əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Prezidentinin sərəncamı ilə verilmiş səlahiyyətə əsasən, sənədi ədliyyə naziri Fikrət Məmmədov və Estoniyanın nümayəndə heyətinin rəhbəri, Ədliyyə Nazirliyinin vitse-kansleri Viivay Piip imzalayıblar.

Memorandum məhkəmə və ədliyyə sahəsində əməkdaşlığı, təcrübə mübadiləsini, mediasiya institutunun, e-ədliyyənin və e-məhkəmənin təşviqini, ədliyyə işçilərinin və hakimlərinin təlimini və digər sahələrdə birgə tədbirləri nəzərdə tutur.

Tərəflər imzalanmış sənədin qarşılıqlı fəaliyyətə mühüm töhfə verəcəyini, hüquqi sahədə təcrübə mübadiləsinin hər iki tərəf üçün faydalı olacağını bildiriblər.

Keçirilən görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə nəticəsində azad edilmiş torpaqlarımızda aparılan nəhəng bərpa-quruculuq işlərindən bəhs olunub, həmsöhbətlərin diqqəti xüsusilə yenidənqurma prosesinə ciddi mane törədən və müli insanları arasında qarbanlara səbəb olan Ermənistan tərəfindən işğal dövründə ərazilərimizin minalanması faktına cəlb edilib.

Tədbirdə Azərbaycanın Macarıstandakı səfiri Tahir Tağızadə iştirak edib.

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstanın Dövlət katibi ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Qazaxıstan səfəri çərçivəsində ölkənin Dövlət katibi Kırımбек Kuşerbayevlə görüşüb.



AZƏRTAC xəbər verir ki, Şeyxülislam A.Paşazadəni Qazaxıstanın birinci Prezidenti - elbasi Nursultan Nazarbayev və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin adından salamlayan Dövlət katibi Azərbaycanın, Qafqazın dini liderlərinin Dünya və ənənəvi din liderlərinin Qurultaylarında iştirakını yüksək dəyərləndirib.

Qurultay Katibliyinin XIX sessiyasında iştirak üçün Qazaxıstan Senatının sədri Maulen Aşımbayevin dəvəti ilə paytaxt Nur-Sultana səfər etmiş Şeyxülislam A.Paşazadənin dilərarası dialoq işində böyük xidmətlərini vurğulayan Dövlət katibi din xadimlərinin dünyada sülh və təhlükəsizliyin qorunub saxlanılmasında böyük rol oynadıklarını bildirdi.

Allahşükür Paşazadənin Qazaxıstan səfərinin və keçirəcəyi görüşlərin məhsuldar və əhəmiyyətli olacağından əminliyini ifadə edən Kırımбек Kuşerbayev Azərbaycan tərəfindən təşkil olunan dini liderlərin iki uğurlu ümumdünya sammitində Şeyxülislamın təşəbbüsü və səylərini yüksək qiymətləndirib.

Azərbaycan xalqının Vətən müharibəsində qazandığı Zəfər münasibətilə dövlətimizin başçısını, Şeyxülislamı və Azərbaycan xalqını təbrik edən K.Kuşerbayev Ümumdünya Lider Heydər Əliyevlə Qazaxıstanın birinci Prezidenti - elbasi Nursultan Nazarbayev qarşılıqlı münasibətlərini müstəqillik qazanmış ölkələrimizdə milli birliyin bərqərar olmasında böyük rol oynadıklarını fəxrə ilə vurğulayıb.

QMI sədri hələ sovetlər birliyi dövründən tanıdığı, yüksək siyasi təfəkkürə malik müdrik dövlət xadimi Nursultan Nazarbayev 18 illik tarixə malik Dünya və ənənəvi dinlərin liderlərinin Qurultayı kimi dəyərlə təşəbbüsünü hər zaman dəstəklədiyini, bütün Qurultaylarda mütəmadi iştirak etdiyini və Qurultay Katibliyinin üzvü olduğunu qeyd edib. Qafqazın və Azərbaycanın dini mərkəzinin belə dəyərli dilərarası platforması bundan sonra da dəstəkləyəcəyini bildirdən Şeyxülislam A.Paşazadə bu istiqamətdə səylərini əsirgəməyəcəyini xüsusilə vurğulayıb.

QMI sədri ərazi bütövlüyünü bərpa etmiş Azərbaycan dövlətinin erməni vandalizminin qurbanı olmuş dini-mənəvi irsini, məscid və məbədləri bərpa etməsi barədə Dövlət katibinə məlumat verib.

Kırımбек Kuşerbayev Azərbaycanın tarixi ədalətli bərpa etmək uğrunda mübarizəsində canlarını qurban vermiş qəhrəman şəhidlərin xatirəsinə ehtiramla yad edib.

Zəngin mədəni və mənəvi irsi ilə öyünməyə haqq olan Qazaxıstan dövlətinin Xoca Əhməd Yəsəvini məqbərəsinin və Qorqud Ata kompleksinin yerləşdiyi, gündən-günə gözəlləşən, nəfis şəkildə abadlaşdırılan Türküstan şəhərinə Şeyxülislam Allahşükür Paşazadəni dəvət edən Dövlət katibi TÜRKSOY-un xətti ilə həyata keçirilən və reallaşdırılması nəzərdə tutulan tədbir və layihələrdən ətraflı bəhs edib. QMI sədri öz növbəsində TÜRKSOY-la müstəqil görüşlə biləcək dəyərlər işlər barədə fikirlərini bölüşüb və yeix-dualarını ifadə edib.

Allahşükür PAŞAZADƏ: “Multikulturalizm və tolerantlığın qorunması Azərbaycanda dövlət siyasətinin mühüm istiqamətlərindən biridir”

Qazaxıstanın paytaxtı Nur-Sultanda Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX iclası keçirilib.



AZƏRTAC xəbər verir ki, 20 ölkədən dünya dinlərinin liderlərinin, beynəlxalq təşkilatların nümayəndələrinin qatıldığı katibliyin iclasında növbəti Qurultaya hazırlıq məsələləri müzakirə edilib.

İclas giriş sözü ilə açan Qazaxıstan Parlamenti Senatının sədri - Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev qlobal dilərarası dialoqun beynəlxalq gündəlikdə nadir hadisə olduğunu bildirdi.

Qurultay Katibliyinin rəhbəri vurğulayıb ki, Qazaxıstan müstəqillik illərində “müxtəliflikdəki birlik” prinsiplərinə əsaslanan sülh və ümumdünya dialoqunu, ölkəmiz gələcəyi üçün birgə məsuliyyəti, etnik və dini mənsubiyətindən asılı olmayaraq, vətəndaşların hüquqlarına hörmət və təminatı formalaşdırıb.

Dünya və ənənəvi din liderlərinin Qurultayının imkanlarından və potensialından səmərəli istifadəni davam etdirmək çox vacibdir. Parlament Senatının sədri Maulen Aşımbayev dünyada baş verən beynəlxalq münaqişələrin mövzusunda da toxunub.

İclasın açılış bölümündə çıxış edən QMI sədri Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını, eləcə də Qafqaz müsəlmanlarının, bütün Azərbaycan xalqının qarşıda Qazaxıstan xalqına ən xoş arzularını çatdırdı. Şeyxülislam A.Paşazadə mübarək Qazaxıstan torpağında olmasından məmnunluğunu bildirdi, Katibliyinin XIX sessiyasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını ifadə edib.

QMI sədri qeyd edib ki, 2018-ci ilin oktyabrda Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin VI Qurultayının sənədlərində dəyişən dünyada sülh və təhlükəsizliyə, insanlara arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olunmasında dinlərin xüsusi rolunu vurğulanıb və ətraflı işlənib. “O vaxt biz hələ bilirdik ki, yaxın gələcəkdə hansı fəlakətlərə üzləsək”, - deyən Şeyxülislam bildirib.

ki, global təhdidlərə və təhlükələrə, iqlim dəyişikliyi problemlərinə yeni fəlakət - COVID-19-un əlavə olunacağını təsəvvür edə bilməzdik.

VII Qurultaya hazırlığın müzakirə dövründə baş verən digər şeylər arasında Qazaxıstanın nümayəndələrinin qatıldığı katibliyin iclasında növbəti Qurultaya hazırlıq məsələləri müzakirə edilib.

İclas giriş sözü ilə açan Qazaxıstan Parlamenti Senatının sədri - Qurultay Katibliyinin rəhbəri Maulen Aşımbayev qlobal dilərarası dialoqun beynəlxalq gündəlikdə nadir hadisə olduğunu bildirdi.

Qurultay Katibliyinin rəhbəri vurğulayıb ki, Qazaxıstan müstəqillik illərində “müxtəliflikdəki birlik” prinsiplərinə əsaslanan sülh və ümumdünya dialoqunu, ölkəmiz gələcəyi üçün birgə məsuliyyəti, etnik və dini mənsubiyətindən asılı olmayaraq, vətəndaşların hüquqlarına hörmət və təminatı formalaşdırıb.

Dünya və ənənəvi din liderlərinin Qurultayının imkanlarından və potensialından səmərəli istifadəni davam etdirmək çox vacibdir. Parlament Senatının sədri Maulen Aşımbayev dünyada baş verən beynəlxalq münaqişələrin mövzusunda da toxunub.

İclasın açılış bölümündə çıxış edən QMI sədri Şeyxülislam Allahşükür Paşazadə əvvəlcə Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını, eləcə də Qafqaz müsəlmanlarının, bütün Azərbaycan xalqının qarşıda Qazaxıstan xalqına ən xoş arzularını çatdırdı. Şeyxülislam A.Paşazadə mübarək Qazaxıstan torpağında olmasından məmnunluğunu bildirdi, Katibliyinin XIX sessiyasının yüksək səviyyədə keçirilməsinə görə minnətdarlığını ifadə edib.

QMI sədri qeyd edib ki, 2018-ci ilin oktyabrda Astanada keçirilən Dünya və ənənəvi din liderlərinin VI Qurultayının sənədlərində dəyişən dünyada sülh və təhlükəsizliyə, insanlara arasında qarşılıqlı anlaşmaya və həmrəyliyə nail olunmasında dinlərin xüsusi rolunu vurğulanıb və ətraflı işlənib. “O vaxt biz hələ bilirdik ki, yaxın gələcəkdə hansı fəlakətlərə üzləsək”, - deyən Şeyxülislam bildirib.

ğun olaraq, beynəlxalq birlik tərəfindən tanınmış ərazi bütövlüyünü bərpa edib. Hazırda azad edilmiş ərazilərimizdə müxtəlif dini konfessiyalardan işğalçılardan fərqlənən bərpası istiqamətində işlər aparılır.

QMI sədri multikulturalizm və tolerantlığın Azərbaycanın milli-mənəvi dəyərləri olduğunu, onların qorunmasının isə dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu xüsusilə vurğulayıb.

İclasda çıxış edən dini liderlərin beynəlxalq səviyyədə dilərarası və mədəniyyətlərarası dialoq quramaq üçün görülən işlərin böyük əhəmiyyətini qeyd ediblər.

Sonda Maulen Aşımbayev qeyd edib ki, bu görüş müxtəlif mədəniyyət və dinlərin nümayəndələrinin əməkdaşlıq və dinc yanaşma qaymaq isteklərini bir daha nümayiş etdirir. Dünya və ənənəvi din liderlərinin Qurultayının ənənələrini gələcək uğurlu iş üçün etibarlı bir zəmin olacağına inandığını ifadə edib.

İclasın sonunda Dünya və ənənəvi din liderlərinin Qurultayının Katibliyinin XIX iclasının protokolu qəbul edilib.

Sonra xatirə şəklində qeyd edildi. Dünya və ənənəvi din liderlərinin VII Qurultayının 2022-ci il sentyabrın 14-15-də Nur-Sultanda keçirilməsi qərarı alındı.

Qeyd edək ki, Qurultay Katibliyinin iclasından sonra QMI sədri Qazaxıstan KİV-inə müsahibə verib. Yerli media mənsuablarının suallarını cavablandıraraq Şeyxülislam 44 günlük V



VƏTƏN müharibəsinin möhtəşəm ZƏFƏRİ



Əvvəli 1-ci səh.

Azərbaycan isə həmin dövrlərdə həqiqi rəhbərindən - Ulu Öndər Heydər Əliyevdən ayrı düşdüyündən maymaqların, qorxaqların və serişsizlərin ölümlə qalmışdı.

Nə dünyada və SSRİ məkanında gedən proseslərdən baş çıxaran, nə hadisələri təhlil edərək qabaqlamağı bacaran, nə torpaqların müdafiəsini təşkil edən, nə də ordu yaratmaq barədə düşüncənə vardı!

Ermənilər isə hər şeyə ıralıcaqdan hazırlanmışdılar və ardıcılıqla öz planlarını həyata keçirirdilər.



Torpaqlarımız işğal ediləndə, beynəlxalq qurum və təşkilatlarla üzv olaraq onlara işimiz düşsənə qədər elə bilirdik ki, dünyada haqq və ədalət var!

Elə sanırdıq ki, beynəlxalq hüquq işləyir, hər yerdə ədalətli və obyektiv qərarlar qəbul edilərək dərhal da həyata keçirilirdi!

Elə bildirdik ki, BMT dünyanın sahibidir, onun bir sözü iki olmur!

Hətta BMT Təhlükəsizlik Şurasının 4 məlum - 822, 853, 874 və 884 nömrəli qətnamələrini çox böyük ümidlə qarşılamışdıq.

Hətta inanırıq ki, Ermənistan qoşunları həmin qətnamələrdə deyildiyi kimi, "dərhal və qeyd-şərtsiz" Azərbaycan ərazilərindən çıxarılacaqdır!

Deyin, sən öz saydığını say...



Qarabağ münaqişəsinin həlli ATƏT-in (əvvəlcə ATƏM-in) Minsk qrupuna tapşırılmışdı.

ATƏM-in tarixi 24 mart 1992-ci ildə Helsinkidən başlayır. 1994-cü il dekabrın 5-6-da Budapeştdə keçirilən Zirvə toplantısında həmsədrlik institutu təsis edilmişdi.

1 yanvar 1997-ci ildən isə ATƏT-in Minsk Prosesinə həmsədrlik qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər.

Qrupun əsas vəzifəsi Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə aradan qaldırılması və Qarabağ probleminin dinc vasitələrlə həllinə nail olmaq kimi müəyyənləşdirilmişdir.

ATƏT arxada qalan otuz illik dövründə söz deyib, söz verib, gedib-gəlib, görüşlər təşkil edib, bəyanatlar verib, vəssalam!

Nə bir qarış torpaq qayıtarıb, nə işğalçı ilə işğala məruz qalana ədi ilə çağırılıb, nə Ermənistanla təzyiqlə göstərib, sanksiya tətbiq edib, nə də "mən bacarmaram" deyərək yaxasını qırağa çəkib!

Azərbaycan xalqının yaddaşında ATƏT dişsiz, səmərəsiz, mənasız səfərlər edib danışıqlar aparan, əlindən heç nə gəlməyən boş bir qurum kimi qalıb!

Hətta bir neçə lətifənin yaranmasına da səbəb olub...

44 günlük müharibə Azərbaycan xalqının möhtəşəm zəfəri ilə başa çatanda hamı güman edirdi ki, buna sevinənlərdən biri də ATƏT olacaqdır!

Çünki mənasız gediş-gəlişdən, boş danışıqlardan, səmərəsiz görüşlərdən yaxası qurtarırdı.

Amma nədənsə ATƏT sevinmə əvəzinə "işini" davam etdirməkdə israrlı görünür.

Yəqin ki, ATƏT-in ABŞ-dən olan həmsədrindən biri Riçard Hoqlandın dediyi kimi, yüksək eməkhaqqı, beşlüz hotellərdə qalmaq, ən yaxşı restoranlarda yemək verdiyi təqdimat onlar üçün o qədər də asan deyil!

Xoşbəxtlikdən qalib Azərbaycan Ordusu ATƏT-in bu "sevimli missiyasına" da son qoymuş oldu.



Azərbaycan Prezidenti cənab İlham Əliyev ATƏT-in nəticəsiz "fəaliyyətini", Ermənistanın şiltəliqlərini və onun nazı ilə oynayanları yaxşı görür, eyni zamanda, ikili standartların yaratdığı fəsadları da diqqətlə izləyirdi.

Çətin vəziyyətdə yaşayan məcburi köçkünlərin həyat şəraitini yüngülləşdirmək üçün ardıcıl tədbirlər görmək, ölkəni gücləndirmək, beynəlxalq aləmdə səmərəli iş aparmaq, eyni zamanda, torpaqların hərbi yolla azad edilməsi məqsədilə zəruri addımlar



İndi şərti dikte edən İLHAM ƏLİYEVDIR!

atmaq, habelə bir çox məsələləri həll etmək qarşısında duran tənqidi təmənnəsiz yardımlar göstərməklə;

Herbi cəhətdən gücləndirdi. - Yeni nəsil vətənpərvər gənclər tərbiyələndirməklə, dünyanın öndə gedən hərbi məktəblərində yeni zabit kadrları hazırlamaqla, ordunu ən yeni texnologiyaya əsaslanan müasir silahlarla silahlandırmaqla, zabit və sırayı heyət üzvlərini daim təkmilləşdirməklə, hərbi vərdişləri daim yüksəltməklə üçün sistemli təlimlər keçirməklə, habelə yüksək peşəkarlığa malik xüsusi təyinatlılar hazırlamaqla;

Bütün bunlardan sonra isə 44 günlük müharibədə Ermənistan ordusunu məhv edərək Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi işi, həll edib bilmədiyi məsələni qısa zaman kəsiyində birdəfəlik yoluna qoydu!



Nə qədər ki Azərbaycan zəif idi, ATƏT-in Minsk qrupuna ehtiyacı vardı.

Hətta ölkəmiz güclənəndən sonra da münaqişənin sülh yolu ilə nizamlanmasına çalışırdı və ATƏT-dən bu istiqamətdə konkret iş, əməli kömək gözləyirdi.

ATƏT-in Minsk qrupu isə öz amplitudasında idi!

Gəlirdi, gedirdi, danışırdı, görüşlər təşkil edirdi və s.

Hər dəfə isə müəyyən bəyanatlar, açıqlamalar verirdi.

Hamısı da məzmunca standart olurdu: tərəfləri sülh danışıqlarına davam etdirməyə çağırırdı, məsələnin yalnız sülh yolu ilə həlli variantının olduğunu söyləyirdi, masada yeni təkliflər mövcudluğunu göstərirdi.

ATƏT-in bu mövqeyi, dişsizliyi, münaqişəni həll etmək niyyətindən uzaqda durması Azərbaycan torpaqlarının otuz ildəlik işğaldan qalması ilə nəticələnirdi!

Bu illər ərzində vəhşi Ermənistan işğal ərazilərində daş üstə daş qoymadı!

Hər şeyi dağıtdı, viran qoydu, talan etdi, satdı, sovrudu!

Məqsədi münaqişəni uzadıb soyutmaq, insanların öz yurdlarına qayıtmasını mümkün etməkdir, sonnda isə torpaqları Ermənistanla birləşdirmək idi.

Əslində münaqişənin həllinin otuz il uzanmasının səbəbləri ATƏT-in Minsk qrupu oldu! Odur ki, torpaqlarımızın viran qoyulmasında, maddi sərvətlərimizin talan olunub tarixi abidələrimizin dağıdılmasında ATƏT də rol almışdır. Əgər bu mümkün olsaydı, onda ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılığa gələnə qədər ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılığa gələnə qədər ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılığa gələnə qədər ATƏT-in Minsk qrupunu niyə yaradırdılar?

çevirməklə, COVID-19 pandemiyası dövründə zəif ölkələrə təmənnəsiz yardımlar göstərməklə;

Herbi cəhətdən gücləndirdi. - Yeni nəsil vətənpərvər gənclər tərbiyələndirməklə, dünyanın öndə gedən hərbi məktəblərində yeni zabit kadrları hazırlamaqla, ordunu ən yeni texnologiyaya əsaslanan müasir silahlarla silahlandırmaqla, zabit və sırayı heyət üzvlərini daim təkmilləşdirməklə, hərbi vərdişləri daim yüksəltməklə üçün sistemli təlimlər keçirməklə, habelə yüksək peşəkarlığa malik xüsusi təyinatlılar hazırlamaqla;

Bütün bunlardan sonra isə 44 günlük müharibədə Ermənistan ordusunu məhv edərək Azərbaycanı dünyaya qalib dövlət kimi tanıtdı, BMT Təhlükəsizlik Şurasının və ATƏT-in Minsk qrupunun 30 ildə görə bilmədiyi işi, həll edib bilmədiyi məsələni qısa zaman kəsiyində birdəfəlik yoluna qoydu!



Nə qədər ki Azərbaycan zəif idi, ATƏT-in Minsk qrupuna ehtiyacı vardı.

Hətta ölkəmiz güclənəndən sonra da münaqişənin sülh yolu ilə nizamlanmasına çalışırdı və ATƏT-dən bu istiqamətdə konkret iş, əməli kömək gözləyirdi.

ATƏT-in Minsk qrupu isə öz amplitudasında idi!

Gəlirdi, gedirdi, danışırdı, görüşlər təşkil edirdi və s.

Hər dəfə isə müəyyən bəyanatlar, açıqlamalar verirdi.

Hamısı da məzmunca standart olurdu: tərəfləri sülh danışıqlarına davam etdirməyə çağırırdı, məsələnin yalnız sülh yolu ilə həlli variantının olduğunu söyləyirdi, masada yeni təkliflər mövcudluğunu göstərirdi.

ATƏT-in bu mövqeyi, dişsizliyi, münaqişəni həll etmək niyyətindən uzaqda durması Azərbaycan torpaqlarının otuz ildəlik işğaldan qalması ilə nəticələnirdi!

Bu illər ərzində vəhşi Ermənistan işğal ərazilərində daş üstə daş qoymadı!

Hər şeyi dağıtdı, viran qoydu, talan etdi, satdı, sovrudu!

Məqsədi münaqişəni uzadıb soyutmaq, insanların öz yurdlarına qayıtmasını mümkün etməkdir, sonnda isə torpaqları Ermənistanla birləşdirmək idi.

sözəndə, bitib-tükənməyən danışıqlardan başqa hər şey vardı.

Son illərdə isə xoşladığı, tez-tez təkrarladığı ifadələr də vardı:

■ "Münaqişə ərazi bütövlüyü, millətlərin öz müqəddəratını təyin etməsi prinsipi əsasında həllini tapmalıdır. - Amma özləri də bilmirdilər və biza də göstərmirdilər ki, "ərazi bütövlüyü" ilə "öz müqəddəratını təyin etməni" necə uzlaşdırmaq, hər ikisini eyni vaxtda necə əməl etmək mümkündür;

■ "Azərbaycanla-Ermənistan əralarında hansı razılığa gəlsələr, ATƏT də onu dəstəkləyəcək". - Amma heç demirdilər ki, iki döşmə dövlət, həm də oğru ilə torpağı oğurlanan əralarında necə razılığa gələ bilərlər. Əgər bu mümkün olsaydı, onda ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılığa gələnə qədər ATƏT-in Minsk qrupunu niyə yaradırdılar?

■ "Mövcud status-kvo dəyişdirilməlidir". - Bu dəyişikliyi kim etməlidir, hansı yolla həyata keçirilə bilər? Bunları da söyləyirdilər?

■ "Hazırda yeni realıqlar yaranıb və onlar nəzərə alınmalıdır". - Realıq isə o idi ki, Ermənistan Azərbaycan ərazilərini işğal edib və xoşluqla geri qaytarmaq istəmir. ATƏT və dünya birliyi tərəfindən isə ona nə təzyiqlər göstərilir, nə də məcburet tədbirləri görülür!

■ "Azərbaycanın hərbi qüdrəti ilə təkcə sizin yox, BMT-nin də gömrəyi işləri reallaşdırıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

can torpaqlarının otuz ildəlik işğaldan qalması ilə nəticələnirdi!

Bu illər ərzində vəhşi Ermənistan işğal ərazilərində daş üstə daş qoymadı!

Hər şeyi dağıtdı, viran qoydu, talan etdi, satdı, sovrudu!

Məqsədi münaqişəni uzadıb soyutmaq, insanların öz yurdlarına qayıtmasını mümkün etməkdir, sonnda isə torpaqları Ermənistanla birləşdirmək idi.

Əslində münaqişənin həllinin otuz il uzanmasının səbəbləri ATƏT-in Minsk qrupu oldu! Odur ki, torpaqlarımızın viran qoyulmasında, maddi sərvətlərimizin talan olunub tarixi abidələrimizin dağıdılmasında ATƏT də rol almışdır. Əgər bu mümkün olsaydı, onda ATƏT-in Minsk qrupunu niyə yaradırdılar? Ən nəhayət, razılığa gələnə qədər ATƏT-in Minsk qrupunu niyə yaradırdılar?

■ "Mövcud status-kvo dəyişdirilməlidir". - Bu dəyişikliyi kim etməlidir, hansı yolla həyata keçirilə bilər? Bunları da söyləyirdilər?

■ "Azərbaycanın hərbi qüdrəti ilə təkcə sizin yox, BMT-nin də gömrəyi işləri reallaşdırıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!

■ "İndi status-kvo da dəyişib, daha ədalətli və uzunmüddətli, həm də əbədi davam edəcək realıq yaranıb!



Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk günlərdən bütün məqsəd və niyyətini daim açıq şəkildə və ucadan bəyan edib:

■ Azərbaycan öz ərazilərinin işğaldan qalması ilə heç zaman barışmayacaqdır!

■ Azərbaycan öz ərazilərində ikinci erməni dövlətinin yaranmasına yol verməyəcəkdir!

■ Azərbaycan münaqişəni sülh yolu ilə həll etmək istəyir, əgər bu baş tutmasa, digər vasitələrlə torpaqlarını geri qaytaraçaqdır!

Azərbaycan hətta məsələnin sülh yolu ilə həll olunacağı təqdirdə Dağlıq Qarabağdakı erməni əhalisinə müəyyən özünüidare hüququnu verməyə də hazır idi!

Ancaq Ermənistan razılığa gəlmədi.

Artıq "müstəqil yaşamağa adət etdikləri" bəhanə gətirərək "müstəqil dövlət", "ayrıncı respublika" olmaq istəhəsində idilər.

Aprəl müharibəsi də onları ağıla gətirmədi!

"Yeni müharibə və yeni ərazilər" hədəsi ilə bizi qorxutmağa çalışdılar!

Küçədən gəlmiş yeni baş nazirləri Paşinyan isə "Qarabağ Ermənistanıdır və nöqtə" deməklə sülh danışıqlarına da nöqtə qoydu, könüllü şəkildə torpaqları qaytarmayacaqlarını açıq şəkildə söylədi!

Azərbaycanın başqa yolu qalmadı!



44 günlük Zəfər müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin yaratdığı əsl və pozulmaz realıqlar isə bunlardır:

■ Azərbaycan torpaqlarını hərbi yolla azad etdi.

■ Rusiyanın Sülhməramlı Qüvvələrinin müvəqqəti yerləşdikləri ərazilərdə isə Azərbaycanın idarəetməsi mərhələlərlə - Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin imzalandığı 10 noyabr 2020-ci il bəyanatına və 11 yanvar 2021-ci il razılaşmasına uyğun şəkildə həyata keçiriləcəkdir!

Müxtəlif ağzılardan hərdən eşidilən "status" məsələsi barədə isə Azərbaycan Prezidenti cənab İlham Əliyev dəfələrlə öz mövqeyini və fikirlərini açıq şəkildə bildirmişdir!

Prezidentimizin sözü ilə əməlinin daim eyni olduğunu xatırladaraq bu barədə dediklərini bir daha diqqətə çəkirik:

■ "Artıq mövcud olmayan "qurumun" statusu haqqında danışmaq yeri yoxdur. Çünki məğlub Qarabağ mövcud deyil. Bizim ərazimizdə belə inzibati vahid yoxdur. Bu il iyulun 7-də mən Azərbaycanın iqtisadi zonalarının yeni konfigurasiyası ilə bağlı fərman imzalamışam. Biz iki iqtisadi zona - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaratdıq və onlar bütün bu ərazini əhatə edir".

■ "Mən deyəndə ki, münaqişə həllini tapıb, bu, mənim mövqeyimdir. Mən bu mövqeyi müdafiə edirəm. Mövcud realıq onu nümayiş etdirir ki, bu, düzgün mövqedir. Münaqişənin həll olunması ilə bağlı istənilən bəyanat yersiz olmaqla yanaşı, təhlükəlidir. Münaqişə həll edilməyib deyənlər göstərsinlər ki, o, necə həll olunmalıdır. "Dağlıq Qarabağ" dedikdə onlar nəyi nəzərdə tuturlar? Hansı sərhədlər çərçivəsində, hansı ərazidə, hansı formada? Həmin sualları cavablandırmaq üçün eymən belə yoxdur. Bu səbəbdən münaqişənin həll edilmədiyini söyləmək qeyri-səmərəli və təhlükəlidir".

■ "Dağlıq Qarabağ" adlı inzibati ərazi mövcud deyil və əgər kimsə "Dağlıq Qarabağ" adlı ölümlü diriltmək istəyirsə, onu öz ərazisində diriltsin, öz ərazisində "Dağlıq Qarabağ" adlı qurum yaratsın, respublika yaratsın, cəmiyyət yaratsın. Biz də onu tanıyıraq, ancaq Azərbaycanda yox! Bu məsələ öz həllini tapdı. Bunu mən deyirəm - Azərbaycanın Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı. Hər kəs bu sözlərlə hesablaşmalıdır və hesablaşacaqdır".

■ "Nə oldu, Paşinyan, yol çəkirdin Çəbrayla, rəqs edirdin? Nə oldu bəs status? Cəhənmə getdi status, gora getdi status, gorbəgər oldu status, yoxdur status və olmayacaq".

◆ ◆ ◆

Azərbaycan qalib dövlətdir! Azərbaycanın qalib Sərkərdəsi, nəyi, nə vaxt və necə etməyi hamıdan yaxşı bilən müdrik Prezidenti var!

Adətən şərti qalib tərəf dikte edir!

Bu həm də o deməkdir ki, özü istəməsə, qalibə heç nəyi qəbul etdirə bilməzsin!

Müzəffər Ali Baş Komandan İlham Əliyevə hətta Azərbaycanın zəif olduğu dövrlərdə belə milli maraqlarımıza uyğun gəlməyən nəyisə qəbul etməmək mümkün olmayıb!

Qoy hamı bilsin, eşitməyənlər də eşitsin!

Bu gün şərtləri qalib Azərbaycanın qalib rəhbəri İlham Əliyev dikte edir!

Dedisə, edəcəkdir! Artıq statusu lazım bildiyi yere göndərib!

Zəngəzur dəhlizi də açılacaq və işləyəcəkdir!

Ermənistan bunu nə qədər tez, həm də "dəmir yumruq"suz etsə, özü üçün yaxşıdır!

Həm də bir dəfə tərsliyin ona nəyə başa gəldiyini özü hamıdan yaxşı bilir!

Ağıllanmaq vaxtıdır! Qarabağ Azərbaycandır!



Tamerlan Əliyevin keçdiyi şərəfli ömür yolu hər bir alim, həkim və pedaqoq üçün müdriklik məktəbidir

Bakıda professor Tamerlan Əliyevin 100 illik yubileyinə həsr olunmuş elmi-praktik konqres işə başlayıb

Oktyabrın 6-da Azərbaycan Tibb Universitetində Azərbaycan tibb elminin görkəmli nümayəndəsi, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, professor Tamerlan Əliyevin 100 illiyinə həsr olunmuş "Təbabətin aktual problemləri 2021" elmi-praktik konqresi işə başlayıb.



AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları professor Tamerlan Əliyevin Fəxri xiyabəndəki məzarını ziyarət edib, məzarını önünə gül dəstələri qoyublar.

Tədbirin açılış mərasimində Prezident Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Fərəh Əliyeva, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzinin baş direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının akademikləri Cəmil Əliyev iştirak ediblər.

Səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev görkəmli alimin 100 illik xatirə yubileyinin təxmini 90 il əvvəl onun atası, böyük dövlət xadimi Əziz Əliyevin rəhbərlik etdiyi doğma universitetin divarları arasında qeyd olunmasını əlamətdar hadisə kimi dəyərləndirib.

Tamerlan Əliyevin alim, həkim və pedaqoq kimi keçdiyi şərəfli ömür yolunun hər bir alim və həkim üçün müdriklik məktəbi olduğunu deyən Teymur Musayev Əməkdar elm xadiminin ömrünün sonunadək öz gücünü və bacarıqlarını doğma Azərbaycana xidmətə sərf etdiyini, xalqın rifahı naminə çalışdığını diqqətə çatdırıb: "Atası Əziz Əliyevin yolunu davam etdirən Tamerlan Əliyev 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunu bitirdikdən sonra bir müddət Azərbaycan Elmi-Tədqiqat Epidemiologiya və Mikrobiologiya İnstitutunda, sonradan Azərbaycan Dövlət Tibb İnstitutunun mikrobiologiya kafedrasında çalışıb. 1945-ci ildən isə onun əmək fəaliyyəti Azərbaycan Dövlət Tibb İnstitutunun Fakültə terapiyası kafedrası (indiki Daxili xəstəliklər kafedrası) ilə bağlı olub. Tamerlan Əliyev burada Fakültə terapiyası kafedrasının ordinatoru, assistenti, dosenti vəzifələrində işləyib. 1970-1990-cı illərdə kafedranın professoru olub və kafedraya rəhbərlik edib, ömrünün sonunadək həmin kafedranın professoru vəzifəsində çalışıb."

Qeyd olunub ki, Tamerlan Əliyevin çoxcəhətli elmi tədqiqatlarının əsası Azərbaycanın kurort amillərinin müalicəvi təsiri, endokrin sistem xəstəliklərinin patogenezinin, klinikasının və müalicə üsullarının öyrənilməsi, qanın laxtalanma, əks laxtalanma və fibrinolitik sistemdə patoloji şərətdə baş verən dəyişikliklər və onların korreksiya üsulları, miokard infarktının müalicəsi və digər problemlər təşkil edib. Görkəmli alim unikal təbii ehtiyatlarla - mineral sular, palıq vulkanları, Nəftalan nefti, duz mağaraları və digər müalicəvi mənbələrlə zəngin olan Azərbaycanda kurort müalicəsinin inkişaf perspektivlərinə böyük diqqət yetirirdi.

1975-ci ildə Tamerlan Əliyevin şəxsi təşəbbüsü və səyi nəticəsində Fuad Əfəndiyev adına 4 nömrəli Bakı Şəhər Klinik Xəstəxanasının nəzdində 90 yerlik Endokrinologiya şöbəsi yaradılıb. O cümlədən Daxili Xəstəliklər kafedrasının nəzdində Azərbaycanda ilk dəfə intensiv kardioloji yardım şöbəsi, Reanimasiya və intensiv terapiya bloku, Funktsional diaqnostika şöbəsi təşkil edilib.

Səhiyyə nazirinin birinci müavini bildirib ki, professor Tamerlan Əliyev Azərbaycanda kardioloji xidmət sisteminin təşkilinə və inkişafına böyük əmək sərf edib. Alimin təşəbbüsü ilə keçmiş SSRİ miqyasında ilk dəfə 4 nömrəli Klinik Xəstəxananın nəzdində miokard infarktı və şəkərlı diabeti olan xəstələrin distansion diaqnostikası, təxirəsalınmaz yardım, həmçinin intensiv terapiyası təşkil olunub. Tamerlan Əliyevin Azərbaycan tibb tarixi salnaməsinə qızıl hərflərlə yazılmış xidmətlərindən biri də bilavasitə onun təşəbbüsü və təşkilatçılığı ilə yaradılmış akademik C.Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutudur.

"Professor Tamerlan Əliyevin ölkəmiz üçün tibb sahəsində yüksəkixtisaslı elmi

kadrların hazırlanmasında da əvəzsiz xidmətləri olub. Bu gün onun elmi məktəbinin yetimlərinin adları ölkəmizdə və xaricdə böyük ehtiramla çəkilir", - deyər Teymur Musayev vurğulayıb.

Tibb Universitetinin rektoru, professor Gəray Gəraybəyli çıxışında görkəmli alimin həyat və fəaliyyətindən bəhs edib. Diqqətə çatdırıb ki, Tamerlan Əliyev 1921-ci il oktyabrın 3-də Naxçıvan Muxtar Respublikasının Şaxtaxtı kəndində böyük dövlət və elm xadimi Əziz Əliyevin ailəsində dünyaya göz açıb. Hələ uşaqlıq illərindən alıcılıq, həssaslıq və ziyallıq ruhunda tərbiyə alıb.

Tamerlan Əliyevin müharibə illərində hərbi hospitalda işlədiyini xatırladan G.Gəraybəyli görkəmli alimin endokrinologiya sahəsində apardığı elmi tədqiqatların əhəmiyyətindən söhbət edib. Qeyd edib ki, Tamerlan Əliyev respublikamızda endokrinologiya və kardiologiya elminin inkişafına təkan verib, on ilə yaxın müddət ərzində Respublika Endokrinologiya Cəmiyyətinin sədri olub. Onun rəhbərliyi ilə 25 elmlər namizədi və 5 elmlər doktoru hazırlanıb, hazırda onlar endokrinologiya və kardiologiya sahəsində aparıcı mütəxəssislərdir.

Professor Tamerlan Əliyev 250-dən artıq elmi əsəri, o cümlədən 12 monoqrafiya və bir dərsliyin müəllifidir. Alimin "Endokrinologiya" əsəri bu sahədə Azərbaycan dilində yazılmış ilk dərslik idi. Görkəmli alimin Azərbaycanı da tibb elminin və səhiyyənin inkişafındakı xidmətləri dövlətimiz tərəfindən layiqincə qiymətləndirilib. O, 1981-ci ildə "Klinik laborator diaqnostik tədqiqat üsulları" monoqrafiyasına görə Respublika Dövlət Mükafatına layiq görülüb.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər coxsaylı müharibə cinayətləri kimi bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir təsiri tədbirlərin görülməsini müşahidə etmədik.

Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Bakıda VII Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub

Oktyabrın 6-da Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakı Ekspo Mərkəzində VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasının açılışı olub.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.





Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.

Açılış mərasimində Baş nazirinin müavini Əli Əhmədov bütün oxucuları kitab bayramı münasibətilə təbrik edib. Bildirib ki, Azərbaycan Respublikası Prezidentinin ölkəmizdə 2021-ci ilin "Nizami Gəncəvi ili" elan edilməsi haqqında müvafiq Sərəncamının icrasına əlaqədar Nazirlər Kabinetinin təsdiqlədiyi tədbirlər planına uyğun olaraq, builki sərgi-yarmarka da Azərbaycanın və mütəfəkkiri Nizami Gəncəvinin 880 illiyinə həsr olunub.



Ombudsman Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Ermənistan tərəfindən atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb

Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (Ombudsman) Səbinə Əliyeva Ermənistan silahlı qüvvələri tərəfindən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset tipli raketlərlə atəşə tutulmasının ildönümü ilə bağlı bəyanat yayıb. Bu barədə AZƏRTAC-a Ombudsman Aparatından məlumat verilib.

Bəyanatda deyilir: "Dünya ictimaiyyətinə defələrlə bəyan edildiyi kimi, Ermənistan silahlı qüvvələri 2020-ci il sentyabrın 27-dən başlayaraq beynəlxalq səviyyədə qadaqan edilmiş silahlardan, o cümlədən emaliyyat-taktiki ballistik raket kompleksindən istifadə etməklə Azərbaycanın cəbhə bölgəsindən uzaq mək

safədə yerləşən yaşayış məntəqələrini qəsədən intensiv şəkildə atəşə tutmaqla kifayətlənməyib, region üçün ciddi ekoloji fəsadlara səbəb ola biləcək, eyni zamanda region dövlətləri və ümumilikdə Avropanın enerji təhlükəsizliyinə yönəlik qəsd əməlləri törətməklə müharibə cinayətlərini davam etdirib.

Ermənistan silahlı qüvvələri öten ilin bu gün - 2020-ci il oktyabrın 6-da gəcə saat 23 radələrindən başlayaraq hərbi emaliyyatların aparıldığı bölgədən uzaqda yerləşən Yevlax rayonunu ərazisindəki Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinə də kaset tipli raketlərlə atəşə tutub.

Azərbaycan, Gürcüstan, Türkiyə, bütövlükdə bölgə, eləcə də Avropa və dünya dövlətləri üçün həm iqtisadi-siyasi baxımdan, həm də enerji təhlükəsizliyi cəhətdən çox böyük strateji əhəmiyyətə malik olan həmin

boru kəmərinin 10 metrliyinə düşürən 300-dən çox kaset tipli bomba- nın gəlpələrinin ətrafa yayılması mülki əhalinin həyat və sağlamlığı üçün ciddi təhlükə yaradıb.

Bununla əlaqədar Ermənistan tərəfindən törədilən həmin müharibə cinayətinə sət şəkildə reaksiya verilməsi, region və Avropanın enerji təhlükəsizliyinə təsir edəcək, o cümlədən ciddi ekoloji fəsadların baş verməsinə səbəb ola biləcək bu kimi cinayətkar əməllərin dayandırılması üçün tədbirlərin görülməsi məqsədilə tərəfdən dünya ictimaiyyətinə və beynəlxalq təşkilatlara müraciətlər ünvanlanıb.

Lakin təəssüflər olsun ki, Ermənistan tərəfindən törədilən digər coxsaylı müharibə cinayətləri kimi bu cinayət faktı ilə bağlı da beynəlxalq səviyyədə heç bir təsiri tədbirlərin görülməsini müşahidə etmədik.

Halbuki beynəlxalq əhəmiyyətə malik neft boru kəmərinin qadaqan olunmuş silahlarla atəşə tutulması ilə törədilmiş həmin müharibə cinayəti yalnız Azərbaycana qarşı deyil, bütövlükdə region və Avropa dövlətlərinə yönəlməklə, global enerji təhlükəsizliyinə zərbə vurmaq və region üçün ciddi ekoloji fəsadlar törətmək məqsədi daşıyıb."

Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin kaset bombaları atəşə tutulmasının birinci ildönümü ilə əlaqədar bir daha dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara müraciət edərək, beynəlxalq hüquq və beynəlxalq humanitar hüquq normalarını kobud şəkildə pozmaqla mülki əhalinin qətlə yetirilməsi ilə nəticələnən coxsaylı müharibə cinayətləri törətməsi Ermənistan qarşı müvafiq sanksiyaların tətbiq edilməsi, bu cinayətlərin törədilməsində bilavasitə iştirak etmiş həmin dövlətin siyasi-hərbi rəhbərliyində təmsil olunan şəxslərin məsuliyyətə cəlb edilərək cəzalandırılması istiqamətində qətiyyətli, ədalətli addımlar atmağa çağırırıq."

Bəyanat BMT-nin Baş katibinə, BMT-nin Təhlükəsizlik Şurasına, BMT-nin İnsan Hüquqları üzrə Ali Komissarına, BMT-nin Qaçqınlar üzrə Ali Komissarına, BMT-nin İnsan Hüquqları Şurasına, UNICEF-in, UNESCO-nun, Avropa İttifaqının, Avropa Şurasının, ATƏT-in rəhbərlərinə, Beynəlxalq və Avropa Ombudsmanlar İnstitutlarına, Asiya Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatına və bu quruma üzv dövlətlərin Ombudsmanlar Assosiasiyasına, İslam Əməkdaşlıq Təşkilatının Müstəqil Daimi İnsan Hüquqları Komissiyasına, Avropa Üzvlər Hüquqları Ombudsmanlarına, Beynəlxalq Sülh Bürosuna, müxtəlif ölkələrin ombudsmanlarına və milli insan hüquqları institutlarına, Azərbaycan Respublikasının xarici ölkələrdəki və xarici ölkələrin respublikamızda səfirliklərinə, Azərbaycanın diaspor təşkilatlarına göndərilib.

Müddafə nazirinin tapşırığına əsasən, müddafə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-leytenant Kərim Vəliyev Hərbi Hava Qüvvələrinin (HHQ) Mərkəzi Komanda Məntəqəsində (MKM), o cümlədən Rabita, İnformasiya Texnologiyaları və Kibertəhlükəsizlik Baş İdarəsi Mərkəzi Rabitə Qovşağının Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub.

Müddafə Nazirliyinin Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, müddafə nazirinin müavini - Hərbi Hava Qüvvələrinin komandanı general-leytenant Ramiz Tahirov müasir avtomatlaşdırılmış idarəetmə sistemləri ilə təchiz olunan komanda məntəqəsinin fəaliyyəti barədə Baş Qərargah rəisinə məruzə edib. Bildirilib ki, ən yeni texnologiyalarla təchiz edilmiş Mərkəzi Komanda Məntəqəsi qarşıya qoyulan döyüş tapşırıqlarının Hərbi Hava Qüvvələri tərəfindən operativ icrasını təmin edir.

Qeyd edilib ki, Vətən müharibəsi dövründə komanda məntəqəsindən döyüşlərin fəasiləsiz idarə olunması və ordu aviasiyasının döyüş tapşırıqlarının uğurlu icrasına nəzarət həyata keçirilib. Bu da Azərbaycan Hərbi Hava Qüvvələrinin döyüş emaliyyatları boyunca düşmən üzərində hava üstünlüyünün saxlanılmasını təmin edib.

Sonra Baş Qərargah rəisi Peyk Rabitəsi İdarəetmə Mərkəzində olub. Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabite sistemi əsasən "Azərkosmos" ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

</



Müzəffər Sərkərdənin qüdrətli Ordusu



Üvvəli 1-ci səh.

"...Biz bütün əməliyyatları e-lə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək"

Ali Baş Komandan İlham Əliyevin ötən illər ərzində qurduğu müasir Azərbaycan Ordusu yüksək peşəkərligi sayəsində çox qısa zamanda düşməne sarsıdıcı zərbələr endirərək 300-dən çox yaşayış məntəqəsinə və Qarabağın tacı Şuşanı azad etdi. Həmçinin "demir yumruğu" ilə işğalçıni məcbur etdi ki, kapitulyasiya aktına imza atsın.

Qətiyyətli və prinsipial Azərbaycan Prezidentinin, qüdrətli Azərbaycan Ordusunun daha bir möhtəşəm uğuru isə cəmi 20 gün ərzində Ağdam, Laçın və Kəlbəcər rayonlarından düşməni qoşunlarını çıxarmağa məcbur qoyması idi. Ali Baş Komandan İlham Əliyevin mükəmməl hərbi taktikası sayəsində, düşmən tərəfindən əraziyə ən çox minalanan Ağdam rayonu, çox çətin, mürəkkəb relyefə malik olan Kəlbəcər və Laçın rayonları bir güllə belə atılmadan, bir itki belə verilmədən məntur düşməndən geri alındı.

Vətən müharibəmizdə qarşıya qoyulan başlıca məqsəd minimum itki ilə qələbə çalmaq idi. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 24-də Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi zamanı da söylədi ki, ərazinin relyefi, məkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla, Azərbaycan Ordusunun etdiyi ki-

mi sürətlə irəliləmək çox çətin idi: "Üstəlik, biz bütün əməliyyatları e-lə planlaşdırırdıq ki, onları minimal itki ilə həyata keçirək. Ona görə, bu da təəccüb doğurur ki, əks-hücum əməliyyatları apararıq olanda özələrin dediyi kimi, taktiki geri çəkilməkdə olan ölkə ilə müqayisədə qat-qat az itkiyə məruz qalırdıq. Düşünürəm ki, bu amillərin belə palitrası mənə də, orduya da, xalqa da inam veriridi..."

Qələbənin 10 noyabr gecəsi

Qəhrəman döyüşçülərimiz sentyabrın 27-dən, Vətən müharibəsinin e-lə ilk günündən ön cəbhə xəttini uğurla yardı, yaşayış məntəqələrimizi, yüksəkliklərimizi işğaldan azad edərək xalqımızın 30 illik Qarabağ yarasına mülhəm çəkdi. Döyüş başlayandan qısa müddət sonra Azərbaycan Ordusu tərəfindən Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı rayonları, Suqovuşan, Hadrut qəsəbələri, Xocalının və Kəlbəcərin bir hissəsi, Murovdag silsiləsi, Laçının cənub hissəsi, strateji yüksəkliklər düşməndən azad edildi.

2020-ci il noyabrın 8-də isə şanlı ordumuz Azərbaycanın üçrəngli bayrağını Qarabağın tacı Şuşada dağalandırır işğalçıları qoşunlarından çıxardır. Prezident İlham Əliyev 2021-ci il sentyabrın 24-də Rusiyanın nüfuzlu "Nasionalnaya oborona" jurnalına müsahibəsi zamanı da söylədi ki, ərazinin relyefi, məkəmləndirilmiş rayonlar, çoxsaylı müdafiə xətləri nəzərə alınmaqla, Azərbaycan Ordusunun etdiyi ki-

10 noyabr gecəsi isə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indici imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olaçaqdır".

Hər kəs Vətən uğrunda könüllüyə çevrildi

Azərbaycan xalqı ötən il Zəfər müharibəsinin 44 gününün hər birini Zəfər sevinci ilə yaşadı. Soydaşlarımız gecə-gündüz ekranların qarşısından çəkməyərək Ali Baş Komandanın qələbə müjdələri xəbərləri səbirsizliklə, böyük həyəcanla gözlədi.

Ümumiyyətlə, sentyabrın 27-dən dekabrın 1-nə qədər olan müddət ərzində yenilməz sərkərdə İlham Əliyev xalqımıza 11 zəfər müjdəli müraciət etdi və qələbə xəbərləri çatdırdı. Prezidentin hər müraciəti bitir-bitirməz ölkəmizin bütün bölgələrində, paytaxt Bakıda əhali küçələrə çıxaraq şanlı qələbənin qururunu bölüşdü. Meydanlara axışaraq, əllərində Azərbaycan bayraqları və qələbələri bayram etdilər. Müqəddəs and yerləşir olan Şəhidlər xiyabanlarına ziyarətə yollanaraq onların əziz ruhu qarşısında baş əyidilər.

Bu 44 günlük Vətən müharibəsində qazanılan şanlı Qələbə, həm də

xalqımızın birliyinin, yenilməz gücünün nümayişi oldu. Müharibə başlandı İlham Əliyev doğma xalqını böyük Zəfər xəbəri ilə müjdələdi: "Bu gün ölkəmiz üçün tarixi bir gündür. Bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə son qoyulur. Hesab edirəm ki, indici imzalanmış üçtərəfli Bəyanat məsələnin həlli istiqamətində son nöqtə olaçaqdır".

Döyüşdə oğlu şəhid olan ana-atalar belini bükmədi, başını dik tutub "Vətən sağ olsun!" dedilər...

Döyüş meydanından kilometrler uzaq olan yaşayış məntəqələrimiz faşist xislətli düşmən tərəfindən atəşə tutulanda o bölgələrin sakinləri "ölsək belə, yurdumuzu tərk etmərik" söylədilər...

Həqiqətdir ki, 44 Zəfər gününün qürur, fəxarət anları bir yazıya sığmayacaq qədər çoxdur... Təkcə onu vurğulayacaq ki, heç kəs torpaqlarımız işğaldan azad olunmayana qədər müharibənin dayanmasını istəməzdi. Birçün cəbhədən qələbə xəbəri gəlməyənə, "görəsən nə olub, müharibə dayanmayıb ki?" deyər narahatlıq keçirirdilər...

Bəli, Müzəffər Ali Baş Komandanın qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun rəşadətli, Vətən uğrunda canlarını fəda etməyə hazır olan mərd oğullarımızın hünəri, xalqımızın həmrəyliyi nəticəsində 44 günlük haqq savaşımız Zəfərə çevrilərək Azərbaycan tarixinin ən şanlı Qələbəsi kimi salnaməyə qızıl hərflərlə əbədi yazıldı.

YasəməN MUSAYEVA,
"Azərbaycan"

Ailənin tək oğlunun qısa və şərəfli ömür yolu



44 günlük Vətən müharibəsində xalqımıza və dövlətimizə qələbə sevincini yaşadan daha bir igidimizin qısa, lakin şərəfli ömür və döyüş yolu diqqətimizdən yayınmadı. Başlanğıcı ilə sonu cəmi-cümlətlə 30 illik zaman məsafəsində.

Atadan yetim qalan Məqsəd anasının gözlərində yaşı quruyub. Bacısı Aynurun da sanki nitqi tutulub, vaxtilə əzizlədiyi, yoxluğuna inanmadığı qardaşının ömür və döyüş yolu haqqında heç nə danışa bilmir. Birçün onu deyir ki: "...Məqsəd şəhidliyi arzularırdı, arzusunun yəti..."

Həsənov Məqsəd Məhərrəm oğlu 1991-ci ildə Ağdam şəhərində dünyaya göz açıb. Ağdamın Ermənistan tərəfindən 1993-cü ilin iyul ayının 23-də işğalından sonra doğma şəhərdən perik düşən ailələrəndən biri kimi, Yevlaxda müvəqqəti məskunlaşmağa məcbur olublar. 1997-ci ildə Yevlax rayonundakı "Türk Qızı-Ay" çadır şəhərciyində orta təhsilini almağa başlayıb. Bacısı deyir ki, hələ kiçik

yaşlarından hərbiçiləşməyə başlayıb. 2006-cı ildə ailəsi Ağdam rayonundakı "Baharlı-2" qəsəbəsinə köçmüş, Məqsəd təhsilini orada davam etdirmişdi. 2008-ci ildə həqiqi hərbi xidmətə yola düşən Məqsəd erməni vandalizminin acı bələmlərini yaşadıqları üçün düşməndən qısa zamanda ötrü alışıb-yanan oğullardan biri idi. Ele bu məqsədə hərbiçiləşməyə çox bağlanmışdı. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra da hərbi hissədə qalıb bu sahənin sirlərinə daha yaxından bələd olmaq istəyirdi. Lakin tək oğul olduğu üçün ailəsi razılaşmayıb. Hərbi xid-

məti başa vurduqdan sonra işləmək üçün Qazaxıstana üz tutur. Orada da istəyənə qoşunmur. Bundan sonra atasının, doğma Vətəndən uzaqda general olmaqdan, öz xalqının yanında olmağı, ordusunda sırası əsgər tək qulluq göstərməyi daha üstün tutur.

Odur ki, yenidən Bakıya qayıdaraq hərbi kursda oxumağa başlayır. Bu zaman atası Məhərrəm ömrünü ailəsinə tapşırır. Məqsəd xidməti qulluğunu Gədəbəydə davam etdirir. 3 ildən sonra yaşayışı yeri Ağdam olduquna görə, Qarabağa e-azam olunur. Məqsəd xidməti qulluğu ilə əlaqədar Goranboy rayonunda yaşayır.

Bu da arzuladığı və bəlkə də səbirsizliklə gözlədiyi tarix - 2020-ci il oktyabrın 6-da döyüşdə yaralansa da, vəziyyətinin ağır ola biləcəyinə məhəl qoymur. Yaralıları daşımağa davam edən Məqsəd günortası saatlarında qan itirdiyinə görə gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucalır.

Şəhid Həsənov Məqsəd Məhərrəm oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "igidliliyə görə", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

Daha sonra ailəsi Məqsəddə əlaqə saxlaya bilmir. 2020-ci il oktyabrın 6-da döyüşdə yaralansa da, vəziyyətinin ağır ola biləcəyinə məhəl qoymur. Yaralıları daşımağa davam edən Məqsəd günortası saatlarında qan itirdiyinə görə gözlərini əbədi yumaraq, şəhidlik zirvəsinə ucalır.

Şəhid Həsənov Məqsəd Məhərrəm oğlu ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamları ilə "Vətən uğrunda", "igidliliyə görə", "Cəsur döyüşçü" və "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub.

27 sentyabr 2021-ci il! 44 günlük Vətən müharibəsinin başlamasından ötrü bir illik tariximiz - canları, qanları ilə tarix yazan, "Qarabağı məntur döyüş dostlarının şəhid

oğullarımızın Anım günü! yenə də paytaxt Bakı üçrəngli, ay-ulduzlu bayrağımıza bürünərək əbədiyaşar Vətən oğullarını yad edir. 3 minə yaxın şəhidimizin şəkilləri ilə keçirilən yürüş ayrı-ayrı bölgələrimizdə də Şəhidlər xiyabanını ziyarətə davam etdirilir. Bu da hər bir şəhid anasına, bacısına, ümumiyyətlə, xalqımıza ən böyük təsəllidir.

Bütün bunlar isə şəhid anası Aybaniz xanıma, eləcə də bacıları Aynurulla Telliyə, sadəcə, təsəlli deyil, həm də qürur və fəxrdir. Ağdamın Quzanlı qəsəbəsindəki Şəhidlər xiyabanı da ana və bacıların ziyarət və and yerinə çevrilib. Deyirlər: "Şəhidlər ölməz, Vətən bölünməz!" Bu da bir ailənin tək oğlunun qısa, şərəfli ömür yolunun sonuncu aşırımı. O, Suqovuşandan Kəlbəcərdə doğru yol açırdı. Məqsəd şəhidliyə ucalmaqla öz məqsədinə yetdi...

Bu dünyada qalan yeganə yadigarı övladı yox, şəhid adı oldu. Kaş bütün arzularına qoşulsa, ana torpaqla qol-boyun olduğu kimi!..

Məhəmməd NƏRİMANOĞLU,
"Azərbaycan"

ZƏFƏR gündəliyi 7 oktyabr 2020-ci il

Bütün cəbhəboyu döyüşlər davam edir. Cəbhənin müxtəlif istiqamətlərində qoşunlarımız qazanılan nailiyyəti genişləndirmək məqsədilə döyüş əməliyyatları aparır. Qarşılıqlı artilleriya atışları qeydə alınır.

Düşməne endirilən artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının müdafiə sahəsində komanda müşahidə məntəqəsi sıradan çıxarılır. Çoxlu sayda ölən və yaralananlar var.

Öldə olunan məlumata əsasən, Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayında ərzaq çatışmazlığı səbəbindən şəxsi heyətin qida təminatında ciddi problemlər var. Bunun nəticəsi olaraq düşmən bölmələrinin şəxsi heyəti döyüş mövqelərini özbaşına tərk edərək fərarilik edir. Digər bölmələrdə döyüş sursatları və yanacaq təminatında ciddi problemlər mövcuddur. Düşmənin bəzi istiqamətlərdəki müdafiə sahəsində onun bölmələri arasında qarşılıqlı əlaqənin olmaması sayəsində bir-birlərinə atəş açır, ölən və yaralananlar var.

Gün ərzində cəbhənin müxtəlif istiqamətlərində gedən döyüşlər zamanı Azərbaycan Ordusunun endirdiyi zərbələr nəticəsində düşmən xeyli itki verir.

Qoşunlarımızın atəş zərbəsi ilə düşmənin 10-dək tankı, 6 ədəd D-20 topu, 1 ədəd "Akasiya" özüyeriyən artilleriya qurğusu, 30-dək avtomobil texnikası və xeyli sayda canlı qüvvəsi məhv edilir.

Ermənistan ordusunun 1-ci və 7-ci alaylarının müdafiə sahələrində yerləşən bölmələrinin bir qrup əsgəri döyüş mövqelərini özbaşına tərk edirlər.



Prezident İlham Əliyev "CNN-Türk" və "Euronews" televiziyaalarına müsahibə verir. Hər şeyin plan üzrə gətirini vurğulayan dövlətimizin başçısı deyir ki, bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. "Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəsüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".


Prezident İlham Əliyev "CNN-Türk" və "Euronews" televiziyaalarına müsahibə verir. Hər şeyin plan üzrə gətirini vurğulayan dövlətimizin başçısı deyir ki, bu gün Azərbaycan Ordusu öz ərazi bütövlüyünü bərpa edir. Əməliyyat uğurla davam edir. Artıq bir şəhər və bir çox kəndlər işğaldan azad edilib. Bu, bir daha onu göstərir ki, Azərbaycan xalqı işğalla heç vaxt barışmayacaq. "Qarabağ bizim tarixi, əzəli torpağımızdır! Təəsüf ki, uzun müddət ərzində aparılan müzakirələr bir nəticəyə gətirib çıxarmadı. Belə olan halda, əlbəttə ki, Azərbaycan təkbaşına öz ərazi bütövlüyünü bərpa etməli idi və bunu edir".



Döyüş meydanında məğlub olan Ermənistanı dinc əhaliyə qarşı zorakılıq göstərməsini, cəbhə xəttindən çox uzaq olan şəhər və rayonlarımızda ballistik raketlər atmasını isə Prezident belə şərh etdi: "Bu, Ermənistan ordusunun acizliyi və Ermənistanın hərbi-siyasi rəhbərlərinin cinayətidir. Çünki mülki şəxslərə zorakılıq göstərmək, onlara qarşı atəş açmaq, ballistik raketlərlə mülki şəhərləri dağıtmaq müharibə cinayəti sayılır".



lır. Bu, onu göstərir ki, Ermənistan döyüş meydanında bizim qarşımızda dura bilmir. Döyüşü uzudur və bizi dayandıрмаq, eyni zamanda, mülki əhaliyə qarşı maksimum dərəcədə cinayət törətmək üçün belə çirkin əməllərə e-lətr.



Ali Baş Komandan Müdafiə Nazirliyinin Mərkəzi Komanda Məntəqəsinə gəlir. İlham Əliyev Müdafiə Nazirliyinin rəhbər heyəti və cəbhə bölgəsində yerləşən birlik komandirlərinin iştirakı ilə operativ müşavirə keçirir.

Prezident qeyd edir ki, Azərbaycan Ordusu döyüş meydanında uğurlar əldə edir, hər gün döyüş bölgələrində aparılan əməliyyatlarla bağlı ona operativ məlumatlar verilir.

Vəziyyət tam nəzarət altındadır və işğal edilmiş torpaqlarımızın bir hissəsi düşməndən təmizlənib. Artıq həmin şəhər və kəndlərimizdə Azərbaycan bayrağı dalğalanır.



Sonda baş Sərkərdə qətiyyətlə vurğulayır: "Azərbaycan xalqını əmin etmək istəyirəm ki, biz bundan sonra da haqq yolundan dönməyəcəyik və heç bir qüvvə bizim iradəmizə təsir edə bilməz. Düşməni sona qədər qovacağıq və ərazi bütövlüyümüzü bərpa edəcəyik".

Ermənistan silahlı qüvvələrinin tərəfindən Tərtər, Bərdə, Ağdam, Ağcabədi, Füzuli və Cəbrayıl rayonlarının kəndləri atəşə tutulur. Ordumuz tərəfindən adekvat tədbirlər görülür.

Azərbaycan Ordusu müəyyən olunmuş istiqamətlərdə irəliləyərək yeni dayaq məntəqələrini azad etməklə ərazini düşmən qüvvələrinin təmizləyir. Döyüşlərdə düşmənin xeyli sayda canlı qüvvəsi, hərbi texnikası və digər texniki vasitələri məhv edilir.

Sentyabrın 27-dən oktyabrın 7-si saat 05:30-dək düşmənin ümumi itkiləri aşağıdakı kimidir:

- 250-dək tank və digər zirehli texnika;
- 270-dək artilleriya, yaylım atəşli raket sistemləri, minaatan;
- 60-dək hava hücumundan müdafiə vasitələri;
- 11 komanda-idarəetmə və komanda-müşahidə məntəqəsi;
- 8 silah-sursat anbarı;
- 150-dək avtomobil texnikası;
- 1 ədəd "S-300" zenit-raket kompleksi.

Saat 22:00 radələrində Ermənistan məxsus pilotsuz uçuş aparatı (PUA) Ermənistan-Azərbaycan dövlət sərhədinin Ağstafa rayonuna sahəsində uçuş keçirməyə cəhd göstərir.

Azərbaycan Hava Hücumundan Müdafiə bölmələri tərəfindən aşkar olunan düşmən PUA-sı darhal məhv edilir.

Rəşad BAXŞƏLİYEV,
"Azərbaycan"





Abbas Zamanov zirvəsi

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda görkəmli ədəbiyyatşünas-alim, AMEA-nın müxbir üzvü, filologiya elmləri doktoru, professor Abbas Zamanovun anadan olmasının 110 illiyinə həsr edilmiş elmi sessiya keçirilib.



Sessiyanı AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun baş direktoru, akademik İsa Həbibbəyli açaraq bildirib ki, Abbas Zamanovun yubileyinin keçirilməsi ilə bağlı həm Humanitar Elmlər Bölməsinin, həm də institutun Elmi Şurasının qərarı var.

Abbas Zamanovun böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi olduğunu deyən akademik vurğulayıb ki, onun Mirzə Ələkbər Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. "Mənbaşınas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Nəmişdi ki işinin yüksək səviyyədə olmasına görə bir-bir başa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi

də çox güclüdür. Naxçıvan Muxtar Respublikasının Ermənistanla verilməsi təklifinə çox sərt reaksiya verib, onun belə sərt cavabından sonra məsələ gündəlikdən çıxarıldı".

Akademik İsa Həbibbəyli yubilyarla bağlı xatirələrini də bölüşüb: "Abbas müəllim Naxçıvan Dövlət Universitetində mənə dərs deyib, onunla birlikdə teatra getmişik. Gənc alimlərlə "Uğurlu yol" yazmaqdan zövq alırdı. Özü uşağın evində böyüməsinə baxmayaraq, çox iradəli, mövqeyindən dönməyən, məsuliyətli və nikbin adam idi. Həmişə hal-əhval tutanda "Şikayətlənməyə əsas yoxdur" deyən Abbas müəllim vətəndaş alimliyinin brendi idi".

Qeyd edib ki, müəllifi olduğu "Vaxtdan uca" kitabında üç şəxsiyyətin "necəsən?" sualına cavabını xüsusi vurğulayıb. Ərtəgrül Cavid "Dünyəkindən pis, sabağkindən yaxşı", Əkrəm Cəfər "Urəyini istəyən kimi", Abbas Zamanov "Şikayətlənməyə əsas yoxdur" cavabını vermiş.

Abbas Zamanovun böyük tədqiqatçı, mükəmməl ədəbiyyat tarixçisi olduğunu deyən akademik vurğulayıb ki, onun Mirzə Ələkbər Sabir, Mirzə Cəlil haqqında yazdığı elmi əsərlər bu gün də istinad mənbəyidir. "Mənbaşınas alimdir, arxivlərdə işləyib, yazıçıların məzarını axtarıb tapıb. Nəmişdi ki işinin yüksək səviyyədə olmasına görə bir-bir başa doktorluq dərəcəsi alıb. Onun yazılarında ideologiya yoxdur, sovet dövrünü təbliğ etməyib, vətəndaşlıq mövqeyi

azərbaycançılar dəstəsi formalaşdırmışdı. Onun yaratdığı "Vətən" cəmiyyəti sonralar Diaspor Komitəsinin yaranmasına səbəb oldu".

Professor Qəzənfər Paşayev "Abbas Zamanov və beynəlxalq əlaqələr" mövzusunda məruzəsində vurğulayıb ki, Abbas müəllim böyük şəxsiyyət olub: "Ədəbi əlaqələr sərhəd bilmir, fədakar insanların sayəsində yaranır. Belə fədakarlardan biri də Abbas müəllimdir. O, tamənənşiz təbliğatçı idi. Bir çox ədəbi əlaqələrin qurulmasında sistemli şəkildə məşğul olub. Mən xoşbəxtəm ki, onunla yaxşı münasibətim olub".

Sonra filologiya elmləri doktorları, professorlar Şirindil Alışanlı "Klassik ədəbi irs Abbas Zamanovun araşdırmalarında" və Tahirə Məmməd "Milli kimlik uğrunda zıyaçı mübarizəsi" mövzularında məruzə ediblər.

Abbas Zamanovun nəvəsi, filologiya üzrə fəlsəfə doktoru, dosent Gülgün Əliyeva "Yaddaşlardan silinməyən alim" mövzusunda çıxış edərək, ailəsi andından elmi sessiyanın təşkilatçılarna və iştirakçılara təşəkkürünü çatdırıb.

Ülker XASPOLADOVA, "Azərbaycan"

Braziliyanın Azərbaycandakı səfiri ADAU-da olub



Braziliya Federativ Respublikasının ölkəmizdəki fəvqəladə və səlahiyyətli səfiri Manuel Adalberto Lopes da Kruz Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olub.



Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov braziliyalı diplomata Gəncənin tarixi və şəhərin Nizami Gəncəvi kimi dünya şöhrətli mütəfəkkirin vətəni olması haqqında ətraflı məlumat

verib. Ali təhsil müəssisəsi haqqında danışıq rektor ikili diplom proqramları, biotexnologiyalar mərkəzi, tədris-təcrübə təsərrüfatı, yeni tədris korpusu və müasir laboratoriyaları haqqında söhbət aparılıb.

hazırda universitetdə tələbələr 15 ixtisas üzrə dövlət sifarişli hesabına təhsil alırlar. Səfir ADAU barədə təəssüratlarının müsbət olduğunu, burada işlərin müasir standartlara uyğun aparıldığını, keyfiyyətli təhsil almaq və elmi-tədqiqat işlərini yerinə yetirmək üçün universitetdə böyük imkanların olduğunu qeyd edib.

Sonra gələcəkdə qarşılıqlı tələbə-müəllim mübadiləsinin aparılması və birgə elmi-tədqiqat işlərinin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüş çərçivəsində səfir universitetin müasir tədris korpusu, baytarlıq fakültəsi, tələbə parkı, tədris-təcrübə təsərrüfatı, laboratoriyaları ilə yaxından tanış olub.

Sabir ƏLİYEV, "Azərbaycan"

Mövsümi xəstəlikləri də unutmamaq olmaz

COVID-19 infeksiyası ilə yanaşı, respirator xəstəliklərdən qorunmaqla da koronavirusun "ömrü"nü qısaltmaq olar

Son illər koronavirusla mübarizə, deyəsən, insanlara digər xəstəliklərdən qorunmağı unutturub. Məlumdur ki, hər fəslin özünəməxsus xəstəlikləri olur. Onlara qarşı mübarizə aparmaq yalnız səhiyyə sistemində, tibb işçilərinin, mütəxəssislərin vəziyyəti deyil, ilk növbədə, insanların özlərinə necə qorunmasından asılıdır.



Doğrudur, hər il mövsümi xəstəliklərə qarşı profilaktik tədbirlər aparılır və əhalinin bununla bağlı ciddi problemləri qeydə alınmır. Lakin son iki ilə yaxındır COVID-19 pandemiyasına qarşı mübarizə, deyəsən, respirator virusların mövcudluğunu unutturub. Ona görə də tibb işçilərinin son vaxtlar bu məsələ ilə bağlı ciddi narahatlıqlarına əsas yaranıb.



Uşağ və yeniyetmələrin respirator viruslara həssaslığı barədə tibb mütəxəssislərinin fikirlərinə nədənsə əhəmiyyət verilmir. Bu da nəticədə gözəlməyən sonluğa səbəb olur. Məsələn burasındadır ki, uşaqlar arasında yayılan virusların qarşısının alınması üçün valideynlər nə etməli olduğunu sanki unudublar. Həkimlərin fikrincə, son vaxtlar uşaqlar arasında qızdırma, öskürək, Halsızlıq kimi hallar artır.

Bununla bağlı Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Erkin Rəhimov bildirib ki, dəqiq hansı virusun bilinməsi üçün genetik epidemioloji elmi tədqiqatlar aparılmalı və uşaqlardan tez-tez analizlər götürülməlidir: "Bu cür tədqiqatlar çox ölkələrdə aparılır və səbəb də odur ki, respirator virusların əlamətləri oxşar olur. Ancaq klinik əlamətlərə əsaslanaraq demək olar ki, hazırda uşaqlarda müşahidə olunan əlamətlər RSV (respirator sınıtsial virus) virusunun əlamətlərinə daha çox oxşardır".

Ümumiyyətlə, bildiyimiz və artıq təcrübədən keçirdiyimiz kimi, viruslardan qorunmaq üçün maska taxmaq, təmizliyə riayət etmək, insanların çox sıx olduğu yerlərdən uzaq dayanmaq lazımdır. Həkimin bununla yanaşı, başqa məsləhətləri də var: "Eyni zamanda virusa qarşı müqavimət artırmaq məqsədilə immunitetin güclü olması üçün yuxu rejiminə, qida rasionuna diqqət etmək, idmanla məşğul olmaq lazımdır".

Payız fəslilə əlaqədar havaların soyuduğu, respirator xəstəliklərin çoxaldığı dövrdə orqanizmi vitamin və mineralarla gücləndirmək lazımdır. Bədənin ən çox ehtiyac duyduğu vitamin isə B12 preparatlarıdır. Türkiyəli terapevt Cüma Emiroğlu payız fəslilə başlayan B12 vitamini ilə zəngin qidalara rasiona daxil etməyi və ya B12 preparatlarından istifadəni məsləhət bilir. O, qeyd edir ki, fəslin dəyişməsi ilə qanda dəyişiklik olur, buna görə də insan özündə yorğunluq hiss edir. Yorğunluq, enerjisizlik (zəiflik) B12 çatışmazlığını göstərir. "Bu mərhələnin orqanizmə neqativ təsirini azaltmaq üçün masanınizmə zülal, kalsium, maqnezium, eləcə də B12 ilə zəngin qidalar əşkil olmalıdır. Qanda B12 əşkilili depressiya, əhvalsizlik, yaddaşda problem-

lər yaranır. İnsan gündəlik həyatını yaşamaq üçün enerjisinin olmadığını hiss edir. Bunun üçün mal və quş eti, qaraciyər, balıq, qarabaşaq, qırmızı meyvələr, pendir, süd, yumurta, kürü, ıtburnu, limon, qırmızı bibər böyükdür".

Azərbaycanda səfərdə olmuş ukraynalı jurnalistlər və blogerlərin Bakıda və işğaldan azad edilmiş ərazilərimizdən hazırladıqları bir sıra reportajları yayımlanıb.

AZƏRTAC xəbər verir ki, "Ukrayna" TV-nin "Novosti Seqodnya" proqramında yayımlanan reportajda bildirilir: "Azərbaycan bu torpaqlardan qaçqın düşmüş insanları öz doğma yurdlarına qaytarmaq üçün Qarabağda "ağıllı kəndlər", "ağıllı şəhər"lər qurur, elektrik stansiyaları, aeroportlar inşa edir. Burada mənzillər insanlara pulsuz verilirək, dövlət tərəfindən sahibkarlara kömək göstəriləcək". Jurnalist həmçinin aparılan azad edilmiş ərazilərdən keçirilən minalanmış ərazilərin təmizlənməsi istiqamətində görülən işlərdən bəhs edir.

"Podrobnosti" xəbər portalında "Şuşa, evə dönüş: Azərbaycan qədim şəhər-qəsri bərpa edir" sərəlvhəli materialı dərc edib. Yazıda qeyd olunur ki, Qarabağ sürətlə dinc həyata qaytarılır. Şuşanın tarixindən genin danışan müəllif deyir: "Dayandıqım yer Qarabağ xanının sarayının xarabalıqlarıdır və hər bir azərbaycanlı buranı ziyarət etmək arzusunda. Şuşa Qarabağın qalası və Azərbaycanın qürur mənbəyidir". Məqalədə həmçinin Azərbaycan hərbiçilərinin döyüşlərlə bağlı xatirələri yer alıb.

Ukraynanın "5-ci kanal" televiziya kanalı "Şuşa uğrunda döyüş: illərdə hazırlanan çox təsiri hərbi əməliyyat" adlı xüsusi reportaj yayımlayıb. Reportajda vurğulanı ki, Şuşa daim Azərbaycanın mədəniyyət paytaxtı olub. Aparıcı Şuşa əməliyyatı barədə ətraflı məlumat verib, bu şəhərin öten ilin sonlarında Azərbaycan Ordusu tərəfindən geri qaytarıldığını bildirərək qeyd edib: "Bu strateji əhəmiyyətli ərazini geri almaq üçün Azərbaycan Silahlı Qüvvələri unikal əməliyyat keçirib. Əməliyyat cəmi bir neçə gün davam edib. Artilleriyadan istifadə olunmayıb, hərbiçilər yalnız yüngül silahlarla təchiz olunmuşdular". Diqqətə çatdırılıb ki, indi şəhər inkişaf etdirilir.



"5-ci kanal" televiziya kanalının digər reportajı "İkinci Qarabağ müharibəsi: bir il sonra. Azərbaycanda şəhid olan əsgərlər anılır" adlanır. Reportajda Anım Günündə Şuşada yürüş təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Diqqətə çatdırılıb ki, Anım Günündə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ukraynanın "Noviy format", "ukr.net" və "myc.news" xəbər portalında Vətən müharibəsi şəhidlərinin əziz xatirəsinə ehtiram əlaməti olaraq Bakıda keçirilmiş yürüş haqqında məqalələr dərc edilib. Yazılarda vurğulanı ki, Vətən müharibəsi zamanı Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş əsgər və zabitlərin, qətlə yetirilən müli vətəndaşların və itkin düşənlərin xatirəsinə ehtiram əlaməti olaraq sentyabrın 27-də - Anım Günündə Bakıda yürüş təşkil edilib. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Diqqətə çatdırılıb ki, Anım Günündə ölkənin müxtəlif yerlərində şəhidlərin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçirilib.

Ukraynalı videoblogger Taras Berzovits "YouTube" kanalında Şuşada reportaj yayıb. İşğaldan azad edilmiş ərazilərdə, xüsusilə də Şuşada olmağın əzəmətli duyduğunu vurğulayan blogger qeyd edib ki, buradan əvvəl Füzulidə aeroportda olub, yol boyu məhv edilmiş erməni texnikalarını görüb. O, həmçinin Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin Şuşa uğrunda peşəkərlilə apardığı əməliyyatdan danışıb. Vurğulayıb ki, Vətən müharibəsi Ermənistan ordusunun dinc Azərbaycan əhalisini müxtəlif raketlərdən atəşə tutması səbəbindən başlayıb. Qeyd edib ki, atılan bəzi raketlərin qalıqları hazırda Hərbi

Qənimətlər Parkında nümayiş olunur. Taras Berzovits digər videosunu Ağdamdan hazırlayıb. "Qarabağın Xirosimasından çox reportaj. Ağdam necə yaşayır, yer üzündən silinen bir xəyal şəhər" adlı reportajda vurğulanı ki, şəhər ermənilər tərəfindən tamamilə məhv edilib. Bildirib ki, şəhər hələ də tam təhlükəsiz deyil, burada ermənilər tərəfindən çoxlu sayda minə basdırılıb. O, ermənilərin Ağdamda vəhşiliklər törətdiklərini, məscid-də mal-qara saxladıklarını, onun divarlarında təhqiredici sözlər yazdıqlarını diqqətə çatdırıb. Reportaj "Telekanal Premiyə" televiziya kanalında da yayımlanıb.

Ukraynanın "UKRLIFE" internet televiziya kanalında isə politoloq Yuriy Romanenko Anım günü ilə əlaqədar Azərbaycanı səfər etməsindən danışıb. O, Azərbaycanın çox inkişaf etdiyini, paytaxt Bakının gözəl üsluba malik olduğunu, Füzulidə möhtəşəm aeroportun inşa edildiyini vurğulayıb, dövlətin yürütdüyü daxili və xarici siyasəti yüksək qiymətləndirib. Politoloq həmçinin Vətən müharibəsindən söhbət açıb. Qeyd edib ki, Azərbaycan qazandıqı Qələbənin əsas səbəbi insanlarla olan yüksək vətənpərvərlik ruhudur. Azərbaycan Ordusu sovet sistemindən çox uzaqlaşmış, bu ölkənin hərbiçiləri daha peşəkərlər təlimlər keçir, NATO təcrübəsindən geniş faydalanırlar.

Ermənistan ordusunda həbs dalgası genişlənir

İrəvanda vəziyyət yenə qarışa bilər

Bəzən demək olar ki, iş təcno hüquq-ictimai deyil, həm də siyasi tona malik olacaq, üstelik, siyasi təqibin baş verdiyi barədə bəyanatlar da səslənəcək.

Baş verənlər erməni ordusunda yüksək rütbəli hərbiçilərin arasında ciddi təşvişə yol açıb. Ermənistan Müdafiə Nazirliyinin generallarından və yüksək rütbəli rəsmilərdən hələlik Movses Akopyan baş verənlərin orduya ciddi zərbə olacağını qeyd edir. Bildirir ki, ordudan əsasən Rusiyaya, eləcə də keçmiş hərbi xuntağa bağlı zabitlər sıxışdırılıb çıxarılır. İndiki erməni generaliteti hesab edir ki, bu proseslərdə Ermənistan ordusu itirəcək. İddia olunur ki, uzun illər böyük təcrübəyə malik hərbiçilər artıq həmin postları tutmayacaq, əvəzinə mövcud siyasi hakimiyyətə bağlı olan şəxslər hərbi qurumlarda yüksək vəzifələrə təyinatla irəliləyəcəklər və nəticədə ordu daha da zəifləyəcək.

Amma kiçik Ermənistanın ordusunun general yetişdirmək imkanları sonsuz deyil. Bəzən eyni şəxs bir neçə dəfə vəzifədən atılıb, sonra isə kadr çatışmazlığı səbəbindən yenidən vəzifəyə təyin edilib. Bunlardan biri də Ermənistanın hazırkı müdafiə naziri Arşak Karapetyandır. Ermənistanın sabiq prezidenti Serj Sarkisyan 2016-cı ilin aprelindən sonra Sarkisyan nazirinin müavini ilə bərabər bir neçə idarə rəisini, o cümlədən Ermənistan silahlı qüvvələri Baş Qərargahı Keşfiyyat İdarəsinin rəisi Arşak Karapetyanı vəzifədən azad etmişdi. 2016-cı ilin mayın sonunda isə Arşak ilə yaxın münasibətlərdə olan general Mels Çilingaryan, polkovnik Mqer Paşyan və Armen Marqaryan həbs edildilər. Həmin vaxt A.Karapetyanın da açılan iki müxtəlif cinayət işindən biri üzrə saxlanılması nəzərdə tutuldu. Söhbət alınan aşağı keyfiyyətli texniki keşfiyyat vasitələrinin bəna qiymətə rəsmiləşdirilməsindən gətirdiyi ehtimal olunurdu. Lakin hansısa qüvvə o zaman Arşak Karapetyanı cinayət məsuliyyətinə azad edə bildi.

2018-ci ildə hakimiyyətə gələn Nikol Paşinyan həmin ilin dekabrında Arşak Karapetyanın 1 mart 2008-ci il hadisələri ilə bağlı ifadə verməyə razlaşdığına nəzərə alaraq onu özünə müşavir təyinatı etdi. Ardınca isə Paşinyan Karapetyanı Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin birinci müavini təyinatı etməklə ordu karyerasına yenidən təkan verdi. Bu ilin iyulunda baş nazir

veziyesini icra edən Nikol Paşinyan müdafiə nazirinin müavini Suren Saakyanı vəzifəsindən azad edərək Arşak Karapetyanı birinci müavin təyinatı etdi. Paşinyan baş nazir olanda sonra Karapetyanı müdafiə naziri vəzifəsinə gətirdi. İndi Paşinyan Karapetyanın ona tam itaət etməsini istəyir. Əks halda o da həbsə atılacaq. Bunun üçün məlum köhnə cinayət işləri də var.

Müxalifət isə indiki halda həbsə atılanları müdafiə etməyə çalışır, baxmayaraq ki, hadisələrin gedişi müxalifətə həbsə atılanlara hansısa formada kömək etməsi mümkündür. Amma müxalifət də dinc durmur. Partiya məlumatı ki, "Daşnaksütyun" Partiyası İrəvanda kütləvi etiraz aksiyalarına başlayacaq. Partiyanın rəsmi nümayəndəsi Baqrat Yesayan qeyd edib ki, mitinqlər gələcəyə olacaq. "Öminəm ki, mitinqlər noyabrda olacaq. Erməni xalqı təhlükədə olduğunu anlamalıdır, başa düşməlidir ki, hakimiyyət orqanları dağıdıcı yol seçib. Siyasi elitənin vəziyyəti insanlara say göstərmək və mesajlar verməkdir. Ermənistan dövlətinin taleyi təhlükədədir".

Əlçin CƏFƏROV, "Azərbaycan"

Ümumi	Bu gün	06.10.2021
Ümumi xəstələnmə sayı	488213	1009
Ümumi sağalma sayı	468421	1378
Aktiv xəstə sayı	13181	9828
Ümumi ölümlər sayı	4912156	12
Ümumi sağalma sayı	6611	

Ümumi	Bu gün	06.10.2021
Ümumi vaxt keçirən vaxtda sayı	8841520	45948
1-ci mərhələdə vaxtda sayı	4837342	13019
2-ci mərhələdə vaxtda sayı	4004178	32929



◆ Jurnalist araşdırması

Kəskin istilər getdikcə artacaq

Qlobal istiləşmənin fəsadları Azərbaycanda da geniş miqyasda hiss olunur

BMT-nin İqlim Dəyişmələri üzrə Hökumətlərarası Ekspertlər Qrupunun sonuncu hesabatına əsasən, 1850-1900-cü illərlə müqayisədə indi Yer kürəsinin orta illik qlobal temperaturu 1,1 dərəcə C artıb. Lakin bu artım dünyanın hər yerində eyni olmayıb. Belə ki, Arktikada temperatur artımı demək olar ki, bundan 2 dəfə çoxdur.

İqlim ssenarilərinə əsasən, yaxın onilliklərdə qlobal temperatur artımının 1,5, hətta 2 dərəcə C-ə çatacağı gözlənilir. Qlobal istiləşmənin 1,5 dərəcə C olacağı halda "isti hava dalğalarının" daha da güclənməsi, isti mövsümünün uzanması, soyuq mövsümünün isə qısalması baş verəcək. 2 dərəcə C-lik qlobal istiləşmədə havanın temperaturunun ekstremal göstəriciləri kənd təsərrüfatı və insan sağlamlığı üçün kritik ola bilər. Əgər lazımı qabaqlayıcı tədbirlər görülməzsə, 2100-cü ilə qədər temperatur artımının 3 dərəcə C-dən artıq olacağı ehtimal edilir.



Qlobal istiləşmədən təhlükəli gözləntilər

Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun şöbə müdiri, coğrafiya elmləri doktoru Səid Səfərov dünyanın nüfuzlu elm mərkəzlərində aparılan çoxsaylı tədqiqatlarla əsaslanaraq bildirir ki, qlobal istiləşməyə əsas səbəb insanın istehsal və təsərrüfat fəaliyyəti nəticəsində atmosfərə atılan karbon qazı və digər parrıq effekti yaradan qazların miqdarının durmadan artmasıdır. Sənaye-ləşmə dövründən başlayaraq yanacaq (neft, daş kömür, təbii qaz və s.) olan tələbatın getdikcə yüksəlməsi ilə əlaqədar son dövrlərdə atmosfərə atılan karbon qazının miqdarı kəskin artaraq təhlükəli həddə çatıb. Buna görə də min illər ərzində formalaşan mövcud ekosistem insan fəaliyyəti nəticəsində yaranan kəskin temperatur artımına davam getirə bilmir.

Alim nəzərə çəkir ki, insan fəaliyyəti ilə əlaqədar olan qlobal istiləşmə və onun səbəb olduğu iqlim dəyişmələri dünyanın bütün regionlarında müşahidə olunur və getdikcə daha intensiv xarakter alır. Bu dəyişmələr artıq indin özünü atmosferdə, okeanlarda, buz örtüyündə və Yer səthində aşkar şəkildə büruzə verir.

Səid Səfərov bildirir ki, qlobal temperaturun bundan sonra da artmaqda davam etməsi əsasən yay aylarında müşahidə edilən ekstremal "isti hava dalğalarının" daha tez-tez təkrarlanmasına, intensivlik və davamət müddətində daha təhlükəli həddə çatmasına səbəb olmaqla, mövcud ekosistemdə ciddi neqativ dəyişikliklərə gətirib çıxaracaq. Çünki temperaturun artması ilə planetin bütün iqlim şəraiti də dəyişir - ekstremal təhlükəli hadisələrin təkrarlanması artır, təbii zonaların yerdəyişməsi baş verirdiyindən bitki və heyvanlar məhv olur. Qlobal istiləşmə suyun təbiətə dövrünün sürətləndirir ki, bu da bəzi ərazilərdə daha intensiv yağintılara, onlarla əlaqədar olan daşqın, sel və subasmalara, bəzi ərazilərdə isə daha intensiv quraqlığa səbəb olur.

Qlobal istiləşmənin ən təhlükəli təzahürələrindən biri temperaturun yüksəlməsi nəticəsində daimi buzlaqların və donuşluğun əriməsidir. Arktika, Antarktida və Qrenlandiyada buzlaqların əriməsi dünya okeanında və dənizlərdə suyun səviyyəsini qaldırmaqla bir çox ərazilərin su altında qalmasına gətirib çıxaracaq. Bundan başqa, buzların əriməsi nəticəsində yaranan külli miqdarda şirin su kütləsi okean sularının duzluğunu kəskin şəkildə dəyişir bilər ki, bu da ekosistemdə ciddi dəyişikliklərə, o cümlədən biomüxtəlifliyin kəskin azalmasına gətirib çıxara bilər.

Qlobal istiləşmə dəyişmələri qazı artırır və bəzi yerlərdə tamamilə yox olmasına səbəb ola bilər ki, bu da bir çox ərazilərdə içməli su probleminə gətirib çıxaracaq.

Azərbaycanda təhlükəli hidrometeoroloji hadisələrin təkrarlanması artıb

Səid Səfərov açıqlayır ki, Azərbaycanda qlobal istiləşmə öz təzahürələrini göstərməkdədir. Çoxillik iqlim norması 1961-1990-cü illərlə müqayisədə 1991-2020-ci illər dövründə havanın orta illik temperaturu orta hesabla 0,8 - 1,2 dərəcə C artıb. Lakin bu artım aylar üzrə qeyri-bərabər paylanır. Daha böyük artım mart, iyun, avqust və oktyabr aylarında qeydə alınır. Ən böyük artım avqustda müşahidə edilir ki (2 dərəcə C-dən artıq), bu da bir çox hallarda davamlı və intensiv "isti hava dalğaları", həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur.

Respublikanın əksər ərazilərində atmosfer yağintıları iqlim normasına nisbətən azalsada da, ayrı-ayrı günlərdə müşahidə olunan anomaliya intensiv yağintılar və onlarla əlaqədar olan təhlükəli hidrometeoroloji hadisələrin (leysan, ildırım, dolu, qasırğa küləyi, sel, daşqın və s.) təkrarlanması artıb. Temperaturun yüksəlməsi və yağintıların azalması səbəbindən suya olan tələbatın artması, ölkənin su ehtiyatlarının azalması müşahidə edilir. Yaxın onilliklərdə istiləşmənin daha da sürətlənəcəyi ilə əlaqədar olaraq Azərbaycanda yuxarıda qeyd edilən neqativ təzahürlərin daha da kəskinləşəcəyi ehtimal olunur. Qlobal istiləşmə qapalı su hövzələrindən də təsirsiz ötürülmür. Havanın istiləşmə-

si ilə su səthlərinin temperaturu yüksəlir ki, bu da səthdən buxarlanmanı sürətləndirir və hövzələrinin səviyyəsinin enməsinə səbəb olur. Xəzər dənizi də okeanla birbaşa əlaqəsi olmayan qapalı su hövzəsi olduğundan burada da səviyyənin azalması müşahidə edilən enmə prosesinin yaxın onilliklərdə də davam edəcəyi və hətta şimali Xəzərin tamamilə quruyacağı ehtimal olunur. Bütün bunlar dənizin ekosistemində, biomüxtəlifliyində, dəniz infrastrukturuna son dərəcə neqativ təsir göstərəcək.

İqlimşünas alimin sözlərinə görə, bu neqativ təsirlər demək olar ki, indin özünü göstərməkdədir. İlin isti yay aylarında nisbətən dayaz sahil zonasında balıqların kütləvi surətdə məhv olması qlobal istiləşmənin təzahürələrinə aid edilə bilər. Belə ki, xüsusilə anomaliya "isti hava dalğası" şəraitində dənizin dayaz yerlərində suyun həddindən artıq qızması oksigen çatışmazlığına səbəb olur ki, bu da son nəticədə balıqların və digər dəniz canlılarının məhvə gətirib çıxarır. Gələcəkdə istiləşmənin artması vəziyyəti daha da dramatikləşdirəcək: "Qlobal istiləşmə prosesinin sürətlənən azaldılmasının yeganə yolu dünyanın enerji balansında alternativ enerjinin (külək, günəş və s. enerjiləri) xüsusi qismini kəskin artırmaqla, atmosfərə atılan karbon qazı və digər parrıq qazlarının miqdarının azaldılmasıdır. Bu istiqamətdə Azərbaycanda da ciddi layihələr həyata keçirilməkdədir. Məsələn, Qobustan və Xızı rayonlarında quraşdırılması nəzərdə tutulan və ümumi gücü 250 meqavatt olan külək turbinlərinin işə salınması istilik yanacağına xeyli qənaət etməklə, parrıq qazlarının atmosfərə atılmasının qarşısını müəyyən qədər alacaq".

Bazardüzündəki buzlaqlar əriyir

Ekostil-Azərbaycan Təbii Mühafizə İctimai Birliyinin direktoru, ekoloq Elman Yusifov qənaətinə görə, iqlim dəyişmələri təsirinə görə, daşqınların baş verməsi kimi risklər ölkəmizdə də yarı keçməyib. Azərbaycanın ən böyük buzlağı olan Bazardüzü buzlağı getdikcə əriyir və oradakı buzlaqların miqyası azalır. Bu isə 3000-4000 m yüksəkliklərdə havanın istiləşməsinə səbəb olur. Nəticədə il ərzində yağmış qar kütlələri erkən yaz dövründəki ilk istiləşmələrin təsiri ilə sürətləndirilib, sürətlə, çox qısa müddət ərzində əriyərək seller yaradır.

Elman Yusifov qeyd edir ki, ölkəmizdə sel riskləri yüksək və yaşayış məntəqələrinə yaxın olan kifayət qədər çaylar var. Belə çaylara misal olaraq, Dəmiraparan, Aroxçay, Vəlvələçay, Laza, Şin və s. göstərmək olar. "Əslində, xalq tərəfindən verilmiş adlar bu çayların xarakterlərini ifadə edir. Bu çaylar yaz dövründə 100-500 tonluq qayalar xırda çöp kimi diyriləyir. Məsələn, keçən əsrin əvvəllərində Şin çayının seli Şəkiddə bir kəndi tamamilə yuyub aparmışdı. Bu çay indi də bir sıra kəndlərdə (Göyülük, Layısqı) və Şəki şəhərinə risklər yarada bilər. Vəlvələçayın Quba rayonunun Afurca və Təngəaltı kəndlərində sahildə inşa edilmiş kaskad tipli istirahət mərkəzləri üçün yaratdığı təhlükə risk qiymətləndiriciləri tərəfindən araşdırılmıdır. Vaxtilə Aroxçayın 100-200 metrlik macrasında təbii çinar meşəliyi yaranmışdı. Hazırda orada böyük istirahət mərkəzi inşa edilmişdir. Bu ərazidə sel yaranarsa, oradakı tikintilərə və ən əsası insanlارın həyatına böyük təhlükə baş verə bilər".

Elman Yusifovun sözlərinə görə, ölkəmizdə sel fəlakətləri risklərinin azaldılması üçün sürətlə axan dağ çaylarının macraları genişləndirilməli və intensiv "isti hava dalğaları", həmçinin ekstremal hava temperaturları ilə müşayiət olunur.

İldırım çaxması Abşeron yarımadası üçün adi hadisəyə çevrilib

Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva Bakıda isti hava dalğalarının qeydə alınması hallarının artıdığını söyləyir. O bildirir ki, yayda baza dövründə (1961-1990) Bakıda cəmi 2 isti dalğa qeydə alındığı halda, sonrakı 30 ilə bunların sayı 27-yə yüksəlib. Bakıda isti hava dalğalarının rayonlarla müqayisədə daha çox müşahidə edilməsi iri şəhərlərdə iqlimin istiləşməsi fonunda istilik effektinin daha da güclənməsi ilə izah olunur.

Umayra Tağıyeva bu ilin avqust ayında isti hava dalğasının davamlılığının öten illərlə müqayisədə daha çox olduğunu da açıqlayıb. Onun sözlərinə görə, təhlükəli meteoroloji hadisələrdən biri də şimşək hadisəsidir ki, o da son onilliklərdə artıb. 1950-1980-ci illərdə Abşeron yarımadası və Bakı şəhərində ildırım nadir hallarda müşahidə olunsada, hazırda bu adi hadisəyə çevrilib.

Böyük və Kiçik Qafqazın iqlim qurşaqlarının sərhədləri dəyişib

Coğrafiya üzrə fəlsəfə doktoru, iqlimşünas alim mərhum Məhərrəm Həsənov vaxtilə apardığı araşdırmalarda qeyd edib ki, Azərbaycanda yay aylarında anomaliya istiləşməsinin və davamlılığının artması dinamik hal alıb. Belə ki, çoxillik meteoroloji müşahidə məlumatlarına əsasən, iki dövr (1991-2010-cu və iqlim norma kimi qəbul edilən 1961-1990-cü illər) qiymətləndirilərkə müəyyən edilmiş ki, avqust ayında havanın orta temperaturu Abşeron yarımadasında 0,85 dərəcə C, Lankaran zonasında 1.1 dərəcə C, Kür-Araz ovalığında 1.15 dərəcə C, Gəncə-Qazax bölgəsində 1.43 dərəcə C, Böyük Qafqazın cənub yamacında 1.25 dərəcə C, şimal-şərq yamacında 1.05 dərəcə C-dək yüksəlib.

1961-1990-cü illərdə Bakı şəhərində 35 dərəcə C və daha yüksək maksimal temperaturun müşahidə edilən günlərin sayı orta hesabla 3 gün olduğu halda, Ümumdünya Meteorologiya Təşkilatı tərəfindən bütün instrumental müşahidələr dövrü ərzində ən isti onillik kimi qeyd edilən 2001-2010-cu illərdə Bakı şəhərində belə günlərin sayı 5 dəfədən çox artaraq 16-yə çatıb. Müasir tədqiqatlar nəticəsində artıq ölkənin Böyük və Kiçik Qafqaz təbii vilayətlərində iqlim qurşaqlarının sərhədlərində dəyişiklik aşkarlanıb.

Qlobal istiləşmənin mülayim və tropik enliklərdə becərilən bəzi kənd təsərrüfatı bitkilərinin (düyü, buğda, qarğıdalı) istehsalına da mənfi təsiri var. Məhsuldarlığın azalması daha böyük miqyaslı olması ehtimalı yüksəkdir. Temperaturun daha da artması həm yazlıq, həm də payızlıq buğdanın məhsuldarlığına mənfi təsir göstərir. Azərbaycanda yüksək temperaturun payızlıq buğdanın məhsuldarlığına təsiri daha aydın nəzərə çəkir. Çünki Azərbaycan ərazisində payızlıq buğdanın məhsulunun formalaşması fazası məhz yayın əvvəllərində, yəni yüksək temperaturların müşahidə edildiyi dövrə təsadüf edir.

Taxıl bitkilərinin inkişafına ən çox təsir göstərən meteoroloji amillərdən biri qış saxtaları olsa da, Azərbaycan şəraitində Naxçıvan Muxtar Respublikası istisna olmaqla, düzənlik rayonlarda bu hal o qədər də davamlı müşahidə edilmir. Lakin bitkilərə mənfi təsir göstərən amillərdən olan quraqlıq ölkəmiz üçün daha səciiyyəvidir. Quraqlıqlar respublikanın əsas əkinçilik bazası olan düzənlik rayonları üçün xüsusilə xarakterikdir.

İqlim dəyişmələri fəsadlarının qarşısını almaq mümkün olmasa da, düzgün uyğunlaşma siyasətini həyata keçirməklə onların təsirinə azaltmaq mümkündür. Məhsuldar torpaqların degradasiyası, səhrələşmə və eroziya proseslərinin daim genişlənməsi cəmiyyəti mövcud torpaq və iqlim ehtiyatlarından daha səmərəli istifadə etməyin yollarını axtarıb tapmağa vadar edir. Bu baxımdan arid və semiarid ərazilərin əkinçilik döviyyəsinə cəlb, həmən ərazilərin aqroiqtim, hidrotermik, mikroiklim xüsusiyyətlərinin kompleks şəkildə öyrənilməsi, onlardan istifadə etmək yollarının axtarılıb tapılması mühüm məsələlərdəndir.

İqlim dəyişmələri nəticəsində baş vermiş təbii fəlakətlər son 10 il ərzində 410 000 nəfərin həyatına son qoyub, nəhəng dağntılara və iqtisadi itkilərə səbəb olub. İqlim dəyişmələri fonunda yaranan bu riskləri uyğunlaşma tədbirləri ilə azaltmaq və yumşaltmaq mümkündür. Bunun üçün isə dövlətlərin təbii fəlakətlərlə bağlı adaptasiya və davamlılıq məsələlərinə daha çox diqqət ayırması, onların qarşısını almaq üçün görülən tədbirləri gələcək planlarına daxil etməsi çox vacibdir.

İlhama İSABALAYEVA,
"Azərbaycan"

"Azercell" in yüksəksürətli mobil internetini çoxçeşidli və sərfəli internet paketləri ilə kəşf edin!

"Azercell Telekom" MMC hər bir abunəçisinin internet tələbatını qarşılamağı hədəfləyərək geniş çeşiddə və istənilən bütçəyə uyğun internet paketlərindən yararlanmaq imkanı yaradır. Lider mobil operator müştərilərinə istifadə etdikləri cihaz və internet həcmindən asılı olaraq müxtəlif "Aylıq", "Günlük" və "Limitsiz" internet paketlərini təklif edir.

"Azercell" in "Aylıq" internet paketləri mobil data xidmətlərindən daim istifadə edən abunəçilər üçün ən sərfəli seçimdir. Həmçinin bu paketlər çərçivəsində WhatsApp tətbiqi daxilində pulsuz mətnli yazışma imkanı təqdim edilir. Oudur ki, hər ay stabil olaraq internet işləndirələrə həcmi 500 MB-dan başlayaraq 50 GB-a



qədər dəyişən aylıq internet paketlərini birinə abunəlik xidmətinə aktiv etmək tövsiyə olunur. Əlavə məlumat üçün: <https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/monthly.html>

Həmçinin "Azercell" abunəçiləri "Günlük" internet paketlərindən yararlanaraq 100 MB və ya 500 MB həcmində olan internet paketlərindən birini seçə bilərlər. Ətraflı məlumat: <https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/daily.html>

Hər hansı trafik məhdudiyeti olmadan limitsiz həcmdə mobil datadan yararlanmaq istəyən abunəçilər üçün lider mobil operator xüsusi "Limitsiz" internet paketlərini təqdim edir.

"Azercell" müştəriləri "Limitsiz" internet paketləri çərçivəsində 1, 3 və 6 saatlıq internet paketləri, eləcə də bütün gecə boyunca və ya heftəsonu ərzində istifadə üçün nəzərdə tutulan xüsusi internet paketlərindən yararlanma bilərlər. Ətraflı məlumat: <https://www.azercell.com/az/personal/plans-and-services/internet-pack/unlimited.html>

"Microsoft Teams" programının daimi istifadəçiləri üçün isə "Azercell" "Təhsil" internet paketlərini təqdim edir. Bu paket pandemiya dövründə xüsusilə aktualıq qazanan onlayn görüşlərə, məsələfən keçirilən dərslərə əsas internet trafikini xərcləmədən daha sərfəli şərtlərdə qoşulmaq imkanı yaradır. Əlavə məlumat üçün: <https://www.azercell.com/az/personal/campaigns/internet/educational.html>

Kürdəmirdə Nar Sərgi-Satış Yarmarkası keçirilib

Azərbaycanda ilk dəfə olaraq Kürdəmir rayonunda nar sərgi-satış yarmarkası keçirilib. Yarmarkanın təşkilində əsas məqsəd vətəndaşların alternativ seçim imkanlarını artırmaq, nar istehsalçıları ilə alıcılar arasında birbaşa münasibətlərin qurulmasına köməklik etməkdir.

Tədbirdə Ucar, Kürdəmir, Göyçay, Hacıqabul, Saatlı, Sabirabad və İmişli rayonlarından olan 70-ə yaxın fermer, istehsal vasitələri təchizatçıları və sahibkarlar iştirak ediblər. Yarmarkada iştirak edən fermerlər və istehsal vasitələrinin təchizatçıları öz məhsullarını nümayiş etdirərək sərfəli qiymətə satmaq imkanı əldə ediblər.

Nar Sərgi-Satış Yarmarkası çərçivəsində nar müsabiqəsi də keçirilib. Belə ki, nümayiş olunan nar meyvələrinin xarici görünüşünə əsasən ən yüksəkəfiyyətli məhsul istehsal edən 3 qalib seçilib. Sabirabad rayonunda fəaliyyət göstərən

fermer Rafael Musazadə 1-ci yer, Saatlı rayonundan Vüqar Xəlilov 2-ci yer, Sabirabadlı fermer Polad Qasımov 3-cü yere layiq görülüb. Qalib nar istehsalçılarına peşəkar budama alətləri hədiyyə edilib.

Bundan başqa, sərgi-satış yarmarkasına gələn fermerlər burada narçılıq sektoru üçün mühüm əhəmiyyət kəşb edən gübrə, dərman və su sistemləri ilə tanış olmaq imkanı əldə ediblər. Burada fermerlər nar suyunun tərkibindəki şəkərin və turşuluğun miqdarının ölçülməsi xidmətlərindən pulsuz yararlanıblar.

Yarmarka çərçivəsində narçılığın inkişafı, narçılıq sahəsində dəyər zəncirinin qurulması ilə bağlı fermerlərə seminar keçirilib. Tədbirdə narçılığın inkişafı, nar istehsalı və emalı sahəsində innovativ texnologiyaların genişləndirilməsi mövzularında fikirlər mübadiləsi aparılıb, fermerlərin təklifləri qeydiyyata alınıb.

Nar Sərgi-Satış yarmarkalarının digər rayonlarda da keçirilməsi nəzərdə tutulur.

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyəti struktur idarələrinə illik tələb olunan elektrotexniki alətlərin satın alınması məqsədilə müsabiqə elan edir

Müsabiqədə iştirak etmək istəyən şəxslər www.asco.az sahifəsinə daxil olmaqla elanlar bölməsindən əlavə sənədləri və ətraflı məlumatı əldə edə bilərlər. Mürciət üçün son müddət 18 noyabr 2021-ci il saat 17:00-dəkdir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsl və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).

Göstərilən vaxtdan gec təqdim olunan sənədlər geri qaytarılacaqdır.

Ünvan: Bakı şəhəri, Neftçilər prospekti 2.

Əlaqə telefonu: (012) 404-37-00, daxili: 1176.

Tender komissiyası

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti inventarların kotirovka sorğusu üsulu ilə satın alınmasını həyata keçirir

Maraqlanan təşkilatlar (012) 525 55 45 (daxili - 6029) telefon nömrəsi ilə əlaqə saxlaya bilərlər.

Kotirovka sorğusunda iştirak etmək üçün sənədlər 20 oktyabr 2021-ci il saat 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Naxçıvani küçəsi 25A ünvanında qəbul olunur.

Tender komissiyası

"Məşğulluq marafonu" na qoşulan işəgötürənlərin sayı 534-ə, təqdim etdikləri vakansiya sayı 2833-ə çatdı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən başlanılan "Məşğulluq marafonu"nda iştirak edən işəgötürənlərin sayı artaraq 534-ə çatıb.

Vətən müharibəsində yaralanmış qazilərimizin və şəhid ailəsi üzvlərinin məşğulluğuna dəstək məqsədilə daşınan marafona qoşulan işəgötürənlərin 279-u dövlət, 255-i isə özəl müəssisələrdir.

Onlar tərəfindən marafona artıq 2833 vakansiya təqdim edilmişdir.

"MƏŞĞULLUQ MARAFONU"

TƏQDİM EDİLƏN VAKANSİYALARIN SAYI 2 833



Qohumlarımızımıza məşğulluğuna birgə dəstək olay!

ALLAH RƏHMƏT ELƏSİN!

Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyəti AMEA Rəyasət Heyəti Aparatının Elmi təşkilat idarəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmovaya bacısı, fəlsəfə elmləri doktoru

AFAQ RÜSTƏMOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

AMEA-nın vitse-prezidenti akademik İsa Həbibbəyli AMEA Rəyasət Heyəti Aparatının Elmi təşkilat idarəsinin müdiri, fizika üzrə fəlsəfə doktoru Rüstəm Rüstəmovaya bacısı, fəlsəfə elmləri doktoru

AFAQ RÜSTƏMOVANIN

vəfatından kədərləndiyini bildirir və dərin hüznə başsağlığı verir.

Qeydiyyat nömrəsi 1

"Azərbaycan" qəzetinin kompüter mərkəzində yığılıb sahifələndirilmiş, "Azərbaycan" nəşriyyatında çap edilmişdir

Rəsmi sənəd və çıxışlarda sۆylənilənlərlə bərabər, dərç üçün göndərilən digər yazılarda fikirlər də Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir

Əlyazmalara cavab verilmir və onlar geri qaytarılmır

Gündəlik qəzet

Tiraj 5611
Sifariş 1870
Qiyməti 40 qəpik

BAŞ REDAKTOR

Bəxtiyar SADIQOV



Ünvan

AZ 1073, Bakı şəhəri, Mətbuat prospekti, 529-cu məhəllə, IV mərtəbə
e-mail: secretary@azerbaijan-news.az
az.reklam@mail.ru
azerbaijan-news@mail.ru
www.azerbaijan-news.az

Telefonlar

Qəbul otağı - 539-68-71,
Baş redaktor müavini - 538-86-86, 434-63-30,
539-72-39,
Məsəl katib - 539-43-23,
Məsəl katib müavini - 539-44-91,
Parlament və siyasət şöbəsi - 539-84-41, 539-21-00,
İqtisadiyyat şöbəsi - 538-42-32, 538-35-55,
Beynəlxalq həyat, idman və informasiya şöbəsi - 432-37-68,
Humanaitar siyasət şöbəsi - 538-56-60, 539-63-82
İctimai əlaqələr şöbəsi - 539-49-20, 538-31-11,
Fotoilustrasiya şöbəsi - 538-84-73,
Kompüter mərkəzi - 538-20-87,
Mühasibatlıq - 539-59-33